

İqtisadi təhlil fənni

Qrup 39a

Müəllim Əliyeva Səidə Şamil q.

1. Ticarət təşkilatında əmək məsrəflərinin səviyyəsinin aşağıdakı göstərici necə hesablanır?

- A) Mal dövriyyəsinin hər min manatı hesabı ilə işçilərin sayı
- B) Bir ticarət işçisinə düşən mal dövriyyəsinin həcmi
- C) Bir satıcıya düşən mal dövriyyəsinin həcmi
- D) İl ərzində işlənmiş vaxt
- E) Vaxt vahidi ərzində satışın həcmi

2. Təhlil prosesində satışın mövsümliliyi necə müəyyən olunur?

- A) Ümumi inkişaf meyli ilə
- B) Pərakəndə satışın strukturu ilə
- C) Ritmiklik dərəcəsi ilə
- D) Malların çeşidi ilə
- E) Satış formaları ilə

3. Pərakəndə mal dövriyyəsinin həcmi hansı amilin təsiri altında dəyişir ?

- A) Əmtəə kütləsinin həcmi
- B) Mal satışının ritmikliyi
- C) Struktur dəyişikliyi
- D) Realizə olunan malların çeşidi
- E) Malların dövretmə sürəti

4. Malların strukturunun təhlili nəyi nəzərdə tutur?

- A) Hər bir mal qrupunun xüsusi çəkisini
- B) Səyyar ticarət vasitələrinin xüsusi çəkisini
- C) Kiçik topdan satışın xüsusi çəkisi
- D) Stasionar müəssisələrinin payının müəyyən edilməsi
- E) Kataloq üzrə mal satışının xüsusi çəkisini

5. Pərakəndə mal dövriyyəsinin çeşidlər üzrə təhlili nəyi müəyyən edir ?

- A) Satışda ayrı-ayrı malların dəyişmə meylini
- B) Satışın stabilliyini
- C) Satışın xüsusi çəkisini
- D) Ticarət təşkilatının işinin ritmikliyi
- E) Mağazanın maddi-texniki bazasının vəziyyəti

6. Pərakəndə mal dövriyyəsinin həcminə təsir edən amillər nələrdir ?

- A) Mal ehtiyatları əmək resursları maddi –texniki baza
- B) Əmək resursları malların hərəkət həlqəsi və mal ehtiyatları
- C) Malların satışının tranzit forması mal ehtiyatları əmək resursları
- D) Malların satışının anbar forması əmək məhsuldarlığı ticarət işçilərinin quruluşu
- E) Maddi-texniki baza sistem daxili mal buraxılışı və mal ehtiyatları

7. Kapital qoyuluşlarına daxil deyildir ?

- A) Maliyyə planları
- B) Layihə axtarış işləri
- C) Tikinti-quraşdırma işlərinin dəyəri
- D) Avadanlıqlara alətlər inventarlara alətlər
- E) Tikilən müəssisənin direktorluğu və texniki nəzarət işçilərinin saxlanma xərcləri

8.İqtisadiyyatın hansı sahəsində bitməmiş istehsal xüsusi yer tutur ?

- A) Tikintidə
- B) Ticarətdə
- C) Nəqliyyatda
- D) Kənd təsərrüfatında
- E) Sənayedə

9.Tikinti sahəsində aparıcı fiqur kimdir?

- A) **İnvestor**
- B) Binatikən
- C) Sifarişçi
- D) Layihəçi
- E) Podratçı

10. Tikinti obyektinin maliyyələşdirməsini kim həyata keçirir?

- A) **İnvestor**
- B) Binatikən
- C) Podratçı
- D) Layihəçi
- E) Sifarişçi

11.Kənd təsərrüfatında torpağın münbitliyini müəyyən edərkən hansı göstəricidən istifadə olunmur?

- A) **Relyef mikroiqlim**
- B) Təbii otlaq sahəsinin məhsuldarlığı
- C) Kənd təsərrüfatı bitkilərinin orta illik məhsuldarlığı
- D) 1 ha əkin sahəsindən alınan məhsulun həcmi
- E) 1 ha əkin sahəsindən alınan ümumi məhsulun dəyəri

12.Məhsul növləri üzrə ümumi məhsul planının yerinə yetirilməsi necə qiymətləndirilir ?

- A) **Natural ifadədə**
- B) Şərti-natural ifadədə
- C) Dəyər ifadəsində
- D) Natural-dəyər ifadəsində
- E) Şərti-dəyər ifadəsində

13.İqtisadi mahiyyətinə görə tədavül xərcləri necə təsnifləşdirilir?

- A) **Müstəqim**
- B) Əsas
- C) Material
- D) Köməkçi
- B) Əlavə

14.Dövriyyə vəsaitlərinin hansı növünə inflyasiya daha çox təsir göstərir?

- A) **Milli valyutada pul vəsaitləri**
- B) İstehsal ehtiyatları
- C) Debitor borcları
- D) Qısamüddətli maliyyə qoyuluşları
- E) Uzunmüddətli maliyyə qoyuluşları

15.Ümumi gəlirə təsir edən amillər nələrdir?

- A) **Mal dövriyyəsinin həcmi**
- B) Malların yeridilməsi forması
- C) Qiymət əlavəsinin mövcudluğu
- D) Təşkilatın kadrlarının hazırlıq səviyyəsi
- E)Ticarət şkilatının maddi-texniki bazsını vəziyyəti

16.Malların satışından mənfəət göstəricisi necə səciyyələndirilir?

- A) **Gəlirlə xərc arasındakı fərq**
- B) Realizə olunmuş ticarət güzəşti

- C) Ticarət təşkilatının xalis gəliri
- D) Büdcəyə mütləq ödəmələr çıxılmaqla kassa pul gəliri
- E) Satılmış malların dəyəri çıxılmaqla kassa pul gəliri

17. Əməyin ödənişinin əlavələrin aşağıda qeyd olunan hansı növləri bilavasitə daşımanın həcmindən asılıdır?

- A) Daşınmış yüklərin həcminə görə əməkhaqqı
- B) Sürücünün dərəcəsinə görə əlavə
- C) Bir neçə peşəni əvəzə görə əlavə
- D) Briqadaya rəhbərliyə görə əlavə
- E) Heyətin öyrədilməsinə görə əlavə

18. Əmtəəlik məhsulun bir manatına düşən xərc necə hesablanır ?

- A) Əmtəəlik məhsulun istehsalına çəkilən xərclərin həmin məhsulun həcminə nisbəti kimi
- B) Kommersiya xərclərinin məhsulun həcminə nisbəti kimi
- C) Məhsulun həcmnin onun istehsalına çəkilən xərclərə nisbəti kimi
- D) Müstəqim xərclərinin məhsulun həcminə nisbəti kimi
- E) Müstəqim material xərclərinin məhsulun həcminə nisbəti kimi

19. Məhsulun əmək tutumu necə hesablanır ?

- A) İşlənmiş adam günlərin (saatların) miqdarının istehsal olunan məhsulun miqdarına nisbəti kimi
- B) İşlənmiş adam günlərin (saatların) miqdarının istehsal olunan məhsulun dəyərinə nisbəti kimi
- C) Hər min manatlıq məhsula düşən işçilərin sayı kimi
- D) Məhsul vahidinin və ya hər min manatlıq məhsula düşən əməkhaqqı məbləği kimi
- E) Əmək haqqı xərclərinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi

20. Mal dövriyyəsinin həcmi nədən asılıdır ?

- A) Mal dövriyyəsinin həcmindən
- B) Əhalinin alıcılıq qabiliyyəti səviyyəsindən
- C) Malların məqsədli təyinatından
- D) Mal yeridilməsinin formasından
- E) Tədavül xərclərinin səviyyəsindən

21. Hansı əlamətə görə xərclər dəyişən və sabit xərclərə bölünür?

- A) Məhsulun həcmnin dəyişməsinə münasibətinə görə
- B) İstehsal prosesində iştirakından asılılığına görə
- C) Xərclərin keyfiyyətinə görə
- D) Xərclərin yaranma yerinə görə
- E) Məhsulun maya dəyərinə daxil edilməsinə görə

22. Xidmət sahəsi neçə yerə bölünür ?

- A) İstehsal və qeyri-istehsal sahələri
- B) İstehsal və sənaye xidmətləri
- C) Qeyri-istehsal və intellektual xidmətlər
- D) Əyləncə və istehsal xidmətləri
- E) Peşəkar və qeyri-peşəkar xidmət

23. Əmək məhsuldarlığının dəyişməsinin pərakəndə mal dövriyyəsinə təsiri necə hesablanır ?

- A) Əmək məhsuldarlığı üzrə kənarlaşmanın işçilərin faktiki sayına hasili kimi
- B) Əmək məhsuldarlığı üzrə kənarlaşmanın mal ehtiyatlarına hasili kimi
- C) Əmək məhsuldarlığı üzrə kənarlaşmanın mal ehtiyatlarına nisbəti kimi
- D) Əmək məhsuldarlığı üzrə kənarlaşmanın işçilərin plan sayına hasili kimi
- E) İşçilərin sayı üzrə kənarlaşmanın əmək məhsuldarlığının plan sayına hasili kimi

24. Pərakəndə mal dövriyyəsinin təhlili prosesi necə müəyyən olunur ?

- A) Əhalinin tələbatının ödənilməsi səviyyəsi
- B) Malların satışının bazar fondu
- C) Mal ehtiyatlarının vəziyyəti
- D) Malların satışının qeyri-bazar fondu
- E) Mal yeridilməsinin həlqəliyi

25. İqtisadiyyatın hansı sahəsinin müəssisələrində vəsaitlərin tərkibində xammal elementi yoxdur ?

- A) Nəqliyyat
- B) Sənaye
- C) Tikinti
- D) Kənd təsərrüfatı
- E) Ticarət

26. İqtisadi təhlil – necə elmi bilik vasitəsidir ?

- A) İqtisadi hadisə və proseslərin mahiyyəti və onun əsas tərkib hissəsinin çox tərəfli əlaqə və asılılığının öyrənilməsi
- B) Təşkilatın fəaliyyəti
- C) Mənfəətin bölüşdürülməsi
- D) Təşkilatın maliyyə fəaliyyətinin öyrənilməsi
- E) Onun predmetinin əsas elementlərinin hissələrə bölünməsi və tərkib hissəsi

27. Təhlilin aparılması üçün aşağıdakı informasiya növlərindən hansı istifadə olunur ?

- A) Daxili (idarəetmə) və xarici (maliyyə)
- B) Operativ cari prespektiv
- C) Tam cari yerli
- D) Strateji inteqral və retrospektiv
- E) Marjinal və müqayisəli

28. Əmək haqqı xərcləri ilə əmək məhsuldarlığı arasında hansı əlaqə mövcuddur ?

- A) Əks
- B) Qarşılıqlı asılı
- B) Birbaşa
- D) Proporsional
- C) Funksional

29. Resursların qeyri –bərabər istifadəsi satışın qeyri- ahəngdarlığı hansı sahəyə xasdır ?

- A) Kənd təsərrüfatı müəssisələrinə
- B) Nəqliyyat təşkilatlarına
- C) Sənaye müəssisələrinə
- D) Tikinti təşkilatlarına
- E) Ticarət müəssisələrinə

30. Sənaye müəssisələrinin təsərrüfat fəaliyyəti təhlilinin obyektləri hansılardır?

- A) Müəssisənin təchizat istehsal satış məsrəf mənfəət (zərər) və maliyyə vəziyyəti

- B) Müəssisənin hesablaşma əməliyyatlarının məqsəduyğunluğu
- C) Müəssisənin təşkilat quruluşunun öyrənilməsi
- D) Müəssisənin fəaliyyəti ilə əlaqədar olaraq qərar və göstərişlərinin hazırlanması
- E) Müəssisənin digər müəssisələr ilə korporativləşmə məsələləri

31. Əsas fondların orta illik dəyərinin məhsulun həcminə nisbəti nəyi xarakterizə edir ?

- A) Əsas fondların fond tutumunu
- B) Əsas fondların köhnəlmə əmsalını
- C) Əsas fondların fondverimini
- D) Əsas fondların yararlılıq əmsalını
- E) Əməyin fondla silahlanmasını

32. Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir ?

- A) İstehsal resurslarının keyfiyyəti və onlardan istifadə səviyyəsi
- B) Zay məhsullarının xüsusi çəkisinin artıb- azalması
- C) Texnoloji kadrların ustaların fəhlələrin işə davamiyyəti
- D) Əmtəlik məhsulun strukturunun dəyişməsi
- E) Yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrlarının mövcudluğu

33. Hansı göstərici əmtəəlik məhsulu ümumi məhsuldan fərqləndirir?

- A) Bitməmiş istehsal qalıqları
- B) Gələcək dövrlərin xərcləri
- C) Debitor borcları
- D) Dövrün əvvəlinə mal qalıqları
- E) Satılmamış hazır məhsul qalıqları

34. Ümumi məhsul dedikdə nə başa düşülür?

- A) Bitməmiş istehsalda daxil olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri
- B) Yüklənmiş və bağlanmış müqaviləyə uyğun ödənilmiş məhsulların dəyəri
- C) Hesabat dövründə hazırlanmış yüklənmiş və dəyər ödənilmiş yarım-fabrikatların dəyəri
- D) Satış üçün hazır məmulatın yarımfabrikatların dəyəri
- E) Satılmış məhsulların yüklənmiş və dövrün əvvəlinə və sonuna məhsul saxlanmada olan mal qalığının dəyəri

35. Əmtəəlik əmsalı dedikdə nə başa düşülür ?

- A) Ümumi məhsulun həcmində əmtəəlik məhsulun payı
- B) Ümumi məhsulun həcmində satılmış məhsulun payı
- C) Ümumi məhsulun həcmində yüklənmiş və məsul saxlamada olan malların payı
- D) Ümumi məhsulun həcmində bitməmiş istehsal olunmuş bütün məhsulların dəyəri
- E) Ümumi məhsulun həcmində yüklənmiş və ödənilmiş məhsulların payı

36. Debitor borclarının keyfiyyət göstəricisi nə hesab olunur ?

- A) Debitor borclarının dövrü əmsalı
- B) Kreditor borcu məbləğinin artması
- C) Debitor borclarının məbləği
- D) Debitor borclarının yaranma müddəti
- E) Kreditor borclarının yaranma müddəti

37. Əsas vəsaitlərinin yaxşı texniki vəziyyəti nə ilə səciyyələndirilir ?

- A) Yararlılıq əmsalının yüksək olması
- B) Yeniləşmə əmsalının yüksək olması
- C) İstismar əmsalının yüksək olması
- D) Daimilik əmsalının yüksək olması
- E) Davamlılıq əmsalının aşağı olması

38. Maliyyə təhlilin əsas metoduna nə aiddir ?

- A) Üfqü şəqli trend əmsal
- B) İntegral müqayisə
- C) Mütləq kənarlaşma
- D) Korrelyasiya reqresiya
- E) Mütləq fərq metodu

39. Debitor borclar necə təhlil edilir ?

- A) Arı-ayrı öhdəliklər və məbləğlər onun ayrı –ayrı növləri üzrə
- B) Müddət üzrə
- C) Kredit borcu üzrə müayisə
- D) Aylıq üzrə
- E) Ayrı-ayrı öhdəlik və vergi məbləğlər üzrə

40. Balans metodu harada istifadə olunur ?

- A) Mühasibat uçotunda planlaşdırmada və statistikada
- B) Marketingdə menecmentdə
- C) Menecmentdə biznesin idarəedilməsində
- D) Marketingdə tənzimləmədə triqonometrikada
- E) Tənzimləmədə sənayedə menecmentdə

41. Təsərrüfat xərclərinin təhlilinə nə aid edilir ?

- A) Təşkilatın material ehtiyatları ilə təminatının səmərəliliyi onlardan istifadə
- B) Smeta xərclərinin icrasının qiymətləndirilməsi
- C) Qoyulmuş xərc normalarına əməl olunmasının yoxlanılması
- D) Smetadan faktiki xərclərin kənarlaşması amillərinin aşkar olunması
- E) Məhsulun faktiki dəyəri

42. Aşağıdakılardan hansılar iqtisadi təhlilin prinsiplərinə aid edilmir ?

- A) Qeyri - fəallıq reallıq
- B) Praktikalik sistemlik
- C) Dövlətçilik elmilik
- D) Obyektivlik kütləvilik
- E) Operativlik komplekslik

43. Cari xərclərə nələr aiddir ?

- A) Əsas fondların əsaslı və cari təmiri işçilərin əmək haqqı və .s
- B) Əsas vəsaitlərinin tikintisinə
- C) Əsaslı kapital və investisiya qoyuluşları
- D) Sosial sığorta
- E) Tibbi sığorta rabitə xidməti

44. Kapital xərcləri nəyə daxildir?

- A) Hesabat dövrünə
- B) Gələcək dövrün xərclərinə
- C) Keçən dövrün xərclərinə
- D) Bitməmiş istehsal xərclərinə
- E) Hesabat ilindən kənar

45. Cari xərclərə nə aid edilir ?

- A) Hazırda bir il müddətində tamamilə istehlak olunan
- B) Bir ay müddətində tamamilə istehlak olunan
- C) Beş il müddətində tamamilə istehlak olunan
- D) İki il müddətində tamamilə istehlak olunan xərclərə
- E) Üç ay müddətində tamamilə istehlak olunan xərclərə

46. Faktiki xərclərin məbləğinə hansı əməliyyatlar təsir edir ?

- A) Malgöndərənlərdən materialların mədaxil olunması
- B) İlin əvvəlinə kreditor borcları üzrə
- C) Avans hesabatının təqdim edilməsi
- D) Artıq pun vəsaitlərinin mədaxil edilməsi

E) İlin sonuna kreditor borcları üzrə

47.Tədavül xərclərinin mahiyyətinin düzgün ifadəsi nədir ?

- A) Tədavül xərcləri malların istehsalçılardan istehlakçılara çatdırılması üzrə xərclərdir
- B) Faiz ifadəsində mənfəətin tədavül xərclərinə nisbəti kimi
- C) Faiz ifadəsində mənfəətin mal dövriyyəsinə nisbəti kimi
- D) Faiz ifadəsində mal dövriyyəsinin tədavül xərclərinə nisbəti kimi
- E) Faiz ifadəsində malların daşınması xərclərinin mal dövriyyəsinə nisbəti kimi

48.İqtisadi mahiyyətinə görə tədavül xərcləri necə təsnifləşdirilir ?

- A) Müstəqim
- B) Köməkçi
- C) Material
- D) Əlavə
- E) Əsas

49.Dövriyyə vəsaitlərinin artım sürəti nədən ibarətdir?

- A) Mal dövriyyəsinin artım sürətini ötməməlidir
- B) Normativdən az olmalıdır
- B) mal dövriyyəsinin artım sürətini ötməməlidir
- D) Normativdən çox olmamalıdır
- C) Ticarət təşkilatının xərclərini ötməlidir

50.Əmək məhsuldarlığının dəyişməsinin pərakəndə mal dövriyyəsinə təsiri necə hesablanır ?

- A) Əmək məhsuldarlığı üzrə kənarlaşmanın faktiki işçilərin faktiki sayına hasili kimi
- B) Əmək məhsuldarlığı üzrə kənarlaşmanın mal ehtiyatlarına hasili kimi
- C) Əmək məhsuldarlığı üzrə kənarlaşmanın işçilərin plan sayına hasili kimi
- D) Əmək məhsuldarlığı üzrə kənarlaşmanın mal ehtiyatlarına nisbəti kimi
- E) İşçilərin sayı üzrə kənarlaşmanın əmək məhsuldarlığının plan həcminə hasili kimi

51.Əhatə dairəsi əlamətinə görə ehtiyatlar hansılardır?

- A) Təsərrüfatdaxili ehtiyatlar sahə əhəmiyyətli ehtiyatlar regional əhəmiyyətli ehtiyatlar ümumi dövlər ehtiyatlar
- B) Ərazi əhəmiyyətli ehtiyatlar təbii əhəmiyyətli ehtiyatlar təsərrüfatdaxili ehtiyatlar
- C) Faydalı ehtiyatlar regional əhəmiyyətli ehtiyatlar
- D) Aşkar olunmuş ehtiyatlar sahə daxili ehtiyatlar ümum dövlət ehtiyatlar
- E) Gizli ehtiyatlar ərazi əhəmiyyətli ehtiyatlar faydalı ehtiyatlar

52.Cari aktivlər hansı sferalara bölünür ?

- A) İstehsal sferasına tədavül sferasına
- B) Yığım sferasına tədiyyə sferasına
- C) Tədiyyə sferasına məhsul sferasına
- D) Məhsul sferasına istehsal sferasına
- E) İstehlak sferasına mübadilə sferasına

53.Müəssisənin mənfəətini çox hissəsini nə təşkil edir ?

- A) Mənfəət
- B) Məhsulun həcmi
- C) Maya dəyəri
- D) İstehlak dəyəri
- E) İzahi dəyər

54.Vaxt əlamətinə görə təsərrüfat fəaliyyəti təhlilin hansı növləri var?

- A) Qabaqcadan təhlil sonradan təhlil
- B) Sosial təhlil sonradan təhlil
- C) Zamanında təhlil siyasi təhlil
- D) Ərazi təhlili mənfəət təhlili
- E) Regional təhlil iqtisadi təhlil

55.Müəssisənin maliyyə vəziyyətinin təhlili hansılardır?

- A) Daxili və xarici təhlil
- B) Sosial və iqtisadi təhlil

C) Statistik təhlil müəssisədaxili təhlil
E) Məsrəflərin təhlili texniki təhlil

D) Ölkədaxili təhlil regional təhlil

56.Vaxt əlamətinə görə ehtiyatlar hansılardır?

A) Cari və perspektiv ehtiyatlar

C) Maddi və mənəvi ehtiyatlar

E) Maddi nemətlər sosial güzəştlər

B) Bərpa olunmayan ehtiyatlar

D) Daimi ehtiyatlar

57.Mühasibat balansının pul maddəsinə nə aiddir ?

A) Alıcılar və sifarişçilərin debitor borcları

C) Ehtiyatlar

E) Hazır məhsul

B) Təxirə salınmış vergi aktivləri

D) Ehtiyatlar

58.Hansı göstərici dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini əks etdirir?

A) Dövriyyə vəsaitlərinin dövranı əmsalı

C) Ehtiyatların həcmi

E) Dövriyyə vəsaitlərinin təhkim olunma əmsalı

B) Mənfəət

D) Dövriyyə vəsaitlərinin ortaillik dəyəri

59.Dövriyyə vəsaitlərinin tərkibini nə təşkil edir ?

A) Xammal əsas material yarımfabrikatlar

C) Xüsusi kapital

E) Borc kapitalı

B) İş maşınları və avadanlıqlar

D) Debitor borclar

60.Ümumi məhsulun həcmində əmtəlik məhsulun payı nəyi bildirir?

A) Əmtəlik əmsalı

C) Ritmiklik əmsalı

E) Ahəngdarlıq əmsalı

B) Fondverimi əmsalı

D) Məhsul tutumu əmsalı

61.Əmtəlik əmsalı dedikdə nə başa düşülür ?

A) Ümumi məhsulun həcmində əmtəlik məhsulun payı

B) Ümumi məhsulun həcmində satılmış məhsulun həcmi

C) Ümumi məhsulun həcmində yüklənmiş və satılmış məhsulun həcmi

D) Ümumi məhsulun həcmində yüklənmiş və ödənilmiş məhsulun payı

E) Ümumi məhsulun həcmində yüklənmiş və saxlanmada olan məhsulların payı

62.Məhsul istehsalı həcminə təsir göstərən amillərin təsiri hansı üsul ilə hesablanır ?

A) Zəncirvari (yerdəyişmə) üsulu ilə hesablanır

B) Qrafik üsulu ilə hesablanır

C) Müqayisə üsulu ilə hesablanır

D) Balans əlaqələndirmə üsulu ilə hesablanır

E) Korrelyasiya üsulu ilə hesablanır

63.Ayrı-ayrı məhsul növləri üzrə materialtutumuna təsir göstərən amillər?

A) Sərf olunan materialın və istehsal olunan məhsulun həcmində dəyişməsi

B) Məhsulun qiymətinin və maya dəyərinin dəyişməsi

C) Satışdan pul gəlirinin və maya dəyərinin dəyişməsi

D) İstifadə olunan materialın və mənfəətin həcmində dəyişməsi

E) İstifadə olunan materialın və həcmində və qiymətinin dəyişməsi

64.Əmək resurslarından istifadə ilk növbədə nədən asılıdır ?

A) İş vaxtı fondunun istifadə dərəcəsindən

- B) İş vaxtı fondunun maya dəyərindən
- C) İş vaxtı fondunun əmək məhsuldarlığı dərəcəsiindən
- D) Əsas istehsal fondları
- E) İstehsal və istehlak sahələrindən

65. Təhlil işlərində istifadə olunan bütün informasiya məlumatların mənbələri hansılardır ?

- A) Uçot informasiya mənbələri , uçotdankənar informasiya mənbələri rəsmi sənədlər və normativ plan sənədləri
- B) Statistik uçot mənbələri informasiya mənbələri
- C) Operativ uçot mənbələri iqtisadi uçot mənbələri
- D) Aylıq uçot mənbələri planlı uçot mənbələri günlük uçot mənbələri
- E) İqtisadi uçot mənbələri riyazi uçot mənbələri uçotdankənar informasiya mənbələri

66. Məhsul keyfiyyətini səciyyələndirilən göstəricilər necə bölünür ?

- A) Ümumiləşdirici və fərdi göstəricilərə
- B) Spesifik və fərdi göstəricilərə
- C) Daxili və xarici göstəricilərə
- D) Spesifik və çoxölçülü göstəricilərə
- E) Beynəlxalq və milli göstəricilərə

67. Müəssisənin satış məqsədilə hazırladığı məhsulun həcmi nə səciyyələndirir?

- A) Əmtəəlik məhsul
- B) Realizə olunmuş məhsul
- C) Ümumi məhsul
- D) Anbarda məhsul qalığı
- E) Yüklənmiş məhsul

68. Məhsulun strukturu dedikdə nə başa düşülür ?

- A) Ayrı –ayrı məhsul çeşidlərinin əmtəəlik məhsulun ümumi həcminə nisbəti
- B) Ayrı –ayrı məhsul çeşidlərinin maya dəyərinin həcminə nisbəti
- C) Mağaza çeşidlərində məhsulun həcmi
- D) İqtisadi kateqoriya
- E) Statistik təhlil

69. Satış planını yerinə yetrilməsinin və onun dinamikasının təhlili üçün istifadə olunan üsul ?

- A) Müqayisə üsulu
- B) Korelyasiya üsulu
- C) Qruplaşdırma üsulu
- D) Balans əlaqələndirmə üsulu
- E) Variasiya üsulu

70. Məhsulun hazırlanması üçün zəruri olan canlı əməyin miqdarını səciyyələndirən göstərici hansıdır?

- A) Normativ əməktutumu
- B) Anbarda məhsul qalığı
- C) Normativ emal dəyəri
- D) Normativ xalis dəyəri
- E) Normativ məhsul dəyəri

71. Mənfəətdən vergilərin plana nisbətən artması və ya azalmasına hansı amillər təsir göstərir ?

- A) Vergitutulan mənfəət məbləğinin dəyişilməsi vergi dərəcələrinin dəyişilməsi
- B) Vergiyə tutulan məbləğin miqdarının dəyişilməsi
- C) İqtisadiyyatdan gələn vergilər
- D) Vergitutulan mənfəətin faktiki məbləği ilə plan məbləği arasında nisbət
- E) Balans mənfəətinin vergi dərəcəsi faizi

72. Materialveriminə təsir edən amillər hansılardır ?

- A) Məhsulun həcmi və sərf olunan xammal-material həcmi
- B) Məhsulun keyfiyyəti

- C) Satışdan gələn mənfəət
- D) Texnoloji amillər
- E) Materialın qiyməti

73. Maliyyənin planlaşdırılmasının rolu nədən ibarətdir ?

- A) Riklərin idarə etmə planı təqaüd strategiyası əmlak planı
- B) Maliyyə planı tikinti planı
- C) İdarəetmə planı statistik plan operativ plan
- D) Biznes planı gündəlik plan
- E) Aylıq plan illik plan mərkəzləşdirilmiş plan

74. Sənaye istehsal təyinatlı əsas fondların orta illik dəyərinin ən böyük növdəki fəhlərin sayına nisbəti necə adlanır ?

- A) Əməyin fondla silahlanması
- B) Fondverimi əmsalı
- C) Fondtutumu
- D) Fondtutumu əmsalı
- E) Fondverimi

75. Fondveriminin artmasına nə gətirib çıxardır ?

- A) Əsas istehsal fondlarının nisbi qənaətinə
- B) Fondtutumunun artmasına gətirib çıxardır
- C) Əsas istehsal fondlarının köhnəlməsinə
- D) Əsas istehsal fondlarının istismardan çıxmasına
- E) Əsas istehsal fondlarının aktiv hissənin azalmasına

76. Metod və üsul nə deməkdir ?

- A) Metod məqsədə nail olmaq vasitəsi üsul həmin vasitənin icra mexanizmidir
- B) Metod tədqiqatın bir növü üsul isə həmin vasitənin əməliyyat prosesidir
- C) Metod səbəb nəticə əlaqələrinin təyin edilməsi üsul isə yekun göstəricidir
- D) Metod və üsul təsərrüfatdaxili ehtiyatları aşkara çıxardır
- E) Metod və üsul idarə etmə sistemidir

77. Əsas istehsal fondlarının passiv hissəsinə nə aiddir ?

- A) İstehsal üçün şərait yaradan əsas istehsal fondlar
- B) İstehsalda iştirak edən və etməyən əsas fondlar
- C) Birbaşa istehsalda iştirak edən əsas fondlar
- D) Yalnız kənd təsərrüfatında iştirak edən əsas fondlar
- E) Heç bir istehsalda iştirak etməyən əsas fondlar

78. Risk nədir ?

- A) Risk iqtisadi kateqoriyadır və buna görə də iqtisadi təhlilin obyektı sayılır
- B) Risk iqtisadi kateqoriyadır və buna görə də iqtisadi təhlilin məzmunu təşkil edir
- C) Risk ictimai iqtisadi kateqoriyadır
- D) Risk məqsədyönlü idarəetmənin ən başlıca növüdür
- E) Risk – iqtisadi sistemdir

79. Rentabellik istehsalın effektivliyini xarakterizə edən hansı göstəricilərdən biridir ?

- A) Keyfiyyət göstəriciləri
- B) İstehlak göstərici
- C) Kəmiyyət göstəriciləri
- D) İqtisadi göstəricisi
- E) İstehsal göstəricisi

80. Mövsümlük əlamətinə görə cari aktivlər mövsümdən asılı olaraq hansı dövriyyə aktivlərinə bölünür ?

- A) Qeyri sabit və sabit dövrüyyə aktivlərinə
C) Dəyişən dövrüyyə aktivlərinə
E) Mövsümlə əlaqəli aktivlərə

- B) Perspektiv aktivlərə
D) Daxili və xarici aktivlə dövrüyyəsi

81. Mövcud avadanlıqlar necə bölünür ?

- A) Qurulmuş və qurulmamış
C) Qurulacaq və artıq
E) İşləməyən və boş dayanan

- B) Fəaliyyətdə olan və olmayan
D) Faktiki işləyən və planlı işləyən

82. Material sərfi norması hansı ünsürlərdən ibarətdir ?

- A) Resurların faydalı sərfi texnoloji tullantılar ehtiyatları itkisi
B) Resurslardan istifadə göstəricisi
C) Əmək resurslarının həcmi istehsalın ahəngdarlığı
D) Material sayı
E) Material norması

83. Fondverimi fondtutumu fondların rentabelliği nəyi xarakterizə edir ?

- A) Əsas fondlardan istifadənin səmərəliliyi
C) Əsas fondların hərəkətini
E) Maşın və avadanlıqların yüklənmə dərəcəsi

- B) Əsas fondların texniki vəziyyətini
D) Avadanlıqların yaş tərkibini

84. Əmək məhsuldarlığı necə səciyyələndirilir ?

- A) Orta hesabla bir işçiyə düşən məhsulun istehsalını
B) İstehsalın faktiki və plan göstəricisi səviyyəsi
C) Mühəndis-texniki işçilərin hər nəfərinə düşən məhsul istehsalını
D) Ümumi işçilərin hər nəfərinə düşən məhsul satışının həcmi
E) Köməkçi heyətinin hər nəfərinə düşən məhsul satışının həcmi

85. İş vaxtı fondundan istifadə necə müəyyən olunur ?

- A) Hər iş gününə iş saatına düşən məhsulun həcminə görə müəyyən olunur
B) İşçilərin işə çıxdığı sayına görə
C) Hər iş gününə iş saatına düşən məhsulun satış həcminə görə
D) Hər iş gününə iş saatına düşən mənfəətin həcminə görə
E) Hər iş gününə iş saatına düşən əmək haqqına görə

86. Plaşılaşdırma təhlil və proqnozlaşdırma işlərində yük avtonəqliyyatının işini qiymətləndirmək üçün hansı göstəricilərdən istifadə olunur ?

- A) Hissəvi və ümumi göstəricilər
C) Ümumi həcmnin texniki hazırlıq əmsalı
E) İş vaxtı əmsalı

- B) Yükgötürmə əmsalı
D) Yükdövrüyyəsi ümumi həcmi

87. Şərti dəyişən xərclərə nə aiddir ?

- A) Məhsula sərf olunan xammal material yanacaq
C) İcarə haqqı amortizasiya
E) Bank kreditindən istifadəyə görə faizlər

- B) İcarə haqqı inzibat
D) İnzibati –idarəçilik xərcləri

88. Məhsulun istehsalı və satışı həcmindən bilavasitə asılı olmayan xərclər hansılardır ?

- A) Şərti sabit xərclər
C) Birbaşa xərclər
E) Dolayı xərclər

- B) Şərti dəyişən xərclər
C) İdarəetmə xərclər

89. Birbaşa xərclərə aid deyil ?

- A) Ümumi istehsal xərclər

- B) Xammal və materiallar
- C) Texnoloji məqsədlər üçün enerji və yanacaq
- D) Kənddən alınan məmulat
- E) əhsul istehsalında bilavasitə iştirak edən işçilərin əməyinin ödənilməsi xərcləri

90. Maya dəyərinin tərkibi ən yüksək xüsusi çəkiyə malik xərclər hansılardır ?

- A) **Material xərcləri**
- B) Ümumistehsal xərclər
- C) İdarəetmə xərcləri
- D) Ümumtəsərrüfat xərcləri
- E) Əmək haqqı xərclər

91. Məhsulun tam maya dəyəri nədir ?

- A) **İstehsal maya dəyəri və satış xərclərinin cəmidir**
- B) Ümumtəsərrüfat xərclərinin və ümumistehsal xərclərinin cəmidir
- C) Ümumistehsal və reklam xərclərinin cəmidir
- D) Ümumistehlak və reklam xərclərinin cəmidir
- E) İdarəetmə və kommersiya xərclərinin təhlili

92. Xərclərin dəyişən və sabit xərclərə bölünməsinin əsas əlaməti hansıdır ?

- A) **İstehsalın həcmindən dəyişməsindən asılılığı**
- B) Xərclərin baş vermə yeri və saati
- C) Məhsulun əməktutumu
- D) Dövri olaraq yaranması
- E) İqtisadi elementlərin eynicinsli olması

93. Mənfətin mahiyyəti nədir ?

- A) **Sahibkarlıq fəaliyyətinin məqsədidir**
- B) Müəssisənin kredit qaytarma bacarığını əks etdirir
- C) Müflisləşmə prosesinin başlanmasına meyardır
- D) İstehsalın səmərəliliyinin göstəricisidir
- E) Müəssisənin ödəmə qabiliyyətini əks etdirir

94. Kommersiya və inzibati xərclər hansı vəsait hesabına örtülür ?

- A) **Ümumi mənfəət**
- B) Satışdankənar mənfəət
- C) Xalis mənfəət
- D) satışdan mənfəət
- E) Vergitutulana qədər mənfəət hesabına

95. Satışdan pul gəlirləri və dəyişən xərclər arasında fərq kimi hansı xərclər müəyyən edilir ?

- A) **Marjinal xərclər**
- B) Satışdan gəlir
- C) Maya dəyəri
- D) Xüsusi kapital
- E) Balans mənfəət

96. Təşkilatın əsas fəaliyyətindən alınan maliyyə nəticəsi nədir ?

- A) **Satışdan alınan mənfəət**
- B) Ümumi mənfəət
- C) Xalis mənfəət
- D) Vergiyə qədər mənfəət
- E) Balans mənfəəti

97. Satışdan mənfəətin amili təhlili zamanı nə nəzərə alınmır ?

- A) **Ödəniləcək faizlər**
- B) Satılmış məhsulun fiziki həcmi
- C) Məhsulun maya dəyəri
- D) məhsul vahidinin həcmi
- E) Satılmış məhsulun nomenklanturası

98. Xalis mənfəət nəyə yönəldilir ?

- A) **İstehsalın inkişafına ehtiyat fonduna**
- B) Mənfəət vergisinin ödənilməsinə

- C) İtkilərin örtülməsinə
- E) Kommersiya xərclərinin örtülməsinə

D) İnzibati xərclərin örtülməsinə

99.ƏDV hansı mənbədən ödənilir ?

- A) Məhsul satışından əldə olunan gəlirdən
- C) Xalis mənfəətdən
- E) Vergitutulan mənfəət Balans üsuldan

- D) Marjinal mənfəətdən
- E) Ümumi mənfəətdən

100. Müəssisə fəaliyyətinin maliyyə nəticəsinə nə aiddir ?

- A) Xalis mənfəət
- B) Kapital ehtiyatları
- C) Emissiya gəliri

- D) Əsas əməliyyat gəliri
- E) Ümumdaxili məhsul

101. Balans üsulundan necə istifadə olunur?

- A) Müxtəlif göstəricilərin əlaqələrinin öyrənilməsində
- B) Balans göstəricilərinin müqayisə edilməsində
- C) Bütün göstəricilərin bir -biri ilə müqayisə edilməsində
- D) Əməliyyatlarda göstəricilərdən istifadə edilməsində
- E) Göstəricilərin düzgün təhlil edilməsindən

102. Vaxt əlamətinə görə ehtiyatlar hansılardır?

- A) Cari ehtiyatlar ,perspektivehtiyatlar
- B) Əmək ehtiyatları,təsərrüfat ehtiyatları
- C) Səmərəli ehtiyatlar,cari ehtiyatlar
- D) Perspektiv ehtiyatlar,əmək ehtiyatları
- E) Təsərrüfat ehtiyatları,səmərəli ehtiyatlar

103. Əhatə dairəsi əlamətinə görə ehtiyatlar hansılardır?

- A)Təsərrüfat daxili ehtiyatlar,sahə əhəmiyyətli ehtiyatlar,regional əhəmiyyətli ehtiyatlar,ümumdövlət əhəmiyyətli ehtiyatlar.
- B) Cari ehtiyatlar, regional əhəmiyyətli ehtiyatlar, təsərrüfat ehtiyatları
- C) Əmək ehtiyatları,perspektiv ehtiyatlar,sahə əhəmiyyətli ehtiyatlar
- D) Təsərrüfat daxili ehtiyatlar, cari ehtiyatlar,sahələrarası ehtiyatlar
- E) Ümumdövlət əhəmiyyətli ehtiyatlar,əmək ehtiyatları,təsərrüfatdan kənar ehtiyatlar.

104. Elmin,təhsilin.səhiyyəni saxlamaq və inkişafı,əhalinin sosial təminatı necə həyata keçirirlər?

- A) Dövlət büdcəsi vasitəsi ilə
- C) Kapital yığımları vasitəsi ilə
- E) Əsas vasitəsilərlə

- B) Özünü maliyyələşdirmə
- D) Pul vasitəsi ilə

105.Ölkəmizdə valyuta tənzimlənməsinin hansı orqan həyata keçirir?

- A) Mərkəzi Bank
- C) Beynəlxalq Bank
- E) İnvestisiya qoyuluşu ilə

- B) Kommersiya Bankı
- D) Kapital Bank

106. iqtisadi təhlilin bir çox sosial- iqtisadi maliyyə, texniki və ekoloji göstəriciləri hansı qruplara ayırmaq olar?

- A) Dəyər və normal göstəriciləri,kəmiyyət və keyfiyyət göstəriciləri,həcm və ideal göstəriciləri
- B) Cari göstəricilər ,dəyər göstəriciləri, kəmiyyət göstəriciləri.
- C) Maya dəyər göstəriciləri, keyfiyyət göstəriciləri, balans göstəriciləri
- D) Perspektiv göstəriciləri, cari göstəricilər, natural göstəriciləri
- E) Keyfiyyət göstəriciləri dəyər göstəriciləri,həcm göstəriciləri.

107.Vaxt əlamətinə görə təsərrüfat fəaliyyətinin təhlilinin hansı növləri var?

- A) Qabaqcadan təhlil,sonradan təhlil
- B) Uzunmüddətli təhlil,qısamüddətli təhlil
- C) Obyektiv təhlil, uzunmüddətli təhlil
- D) Obyektiv təhlil, subyektiv təhlil
- E) Cari təhlil, qısamüddətli təhlil

108.Analitik işlərdə neçə ənənəvi üsullardan istifadə olunur?

- A) On altı
- B) Beş
- C) On
- D) Dörd
- E) Üç

109.Təhlil sözü hansı mənanı verir?

- A) Təqdiq etmək
- B)Təşviq etmək
- C) İdarə etmək
- D)Yerini bilmək
- E) Müəyyən etmək

110.Metod nədir?

- A) Məqsədə nail olmaq vasitəsidir
- B) Göstəriciləri müəyyən etmək vasitəsidir
- C) Maliyyə fonduna nəzarət etmək vasitəsidir
- D) Pul yığımı vasitəsidir
- E) Ehtiyacları ödəmək vasitəsidir

111.Qrafik üsulundan harada istifadə edilir?

- A) Göstəricilərin dinamikasını daha aydın və əyani dərk etmək
- B) Balans göstəricilərindən istifadə etmək
- C) Cari göstəricilərin müəyyən etmək
- D) Maya dəyər göstəricilərini dərk etmək
- E) Perspektiv göstəricilərin hesablanması

112. Cari ehtiyatlar nəyə deyilir?

- A) Böyük xərclər tələb olunmayan,daha tez iqtisadi səmərə verən ehtiyatlar
- B) Az xərclə böyük mənfəət əldə etmək
- C) Məsrəflər yol vermədən mənfəət əldə etmək
- D) Vaxta qənaət etmək,keyfiyyətli məhsul əldə etmək.

113.Planlaşdırma, təhlil və proqnozlaşdırma işlərində yük avtonəqliyyatının işini qiymətləndirmək üçün hansı göstəricilərdən istifadə olunur?

- A) Hissəvi və ümumi göstəricilər
- B) Ümumi və xüsusi göstəricilər
- C) Maddi və mənəvi göstəricilər
- D) Dəyər göstəriciləri
- E) İstehlak dəyər göstəriciləri

114. Lisenziya hansı əməliyyatları həyata keçirmək üçün verilir?

- A) İdxal və ixrac əməliyyatları
- B) Maliyyə kredit əməliyyatlarını
- C) Bank əməliyyatlarını
- D) Maliyyə -pul əməliyyatlarını
- E) Vergi əməliyyatları

115. İxrac əməliyyatları zaman istifadə edilən dövriyyə vəsaitini hansı mənbə hesabına formalaşır?

- A) Firmanın xüsusi vəsaiti,bank krediti və cəlb edilmiş vəsaitlər hesabına
- B) Bank krediti vəsaiti hesabına
- C) Maya dəyər göstəricilərininhesabına
- D) Əldə olunan mənfəət hesabına
- E) Dövriyyə kapitalının vəsaiti hesabına

116. Üsul nədir?

- A) İcra mexanizmidir
- B) İdarəetmə mexanizmidir
- C) İdarə mexanizmidir
- D) Təsərrüfat mexanizmidir
- E) İqtisadi mexanizmidir

117. İnvestisiya risklərinə nə daxildir?

- A) Əldən verilmiş xeyr riskləri, gəlirlərin aşağı düşməsi riskləri, birbaşa maliyyə itkiləri riskləri
- B) Maya dəyərinin aşağı salınması riskləri
- C) İstehsalın istehlaka tətbiq olunması riskləri
- D) Dəyər göstəricilərinin aşağı salınması riskləri
- E) İzafi dəyərin artırılması riskləri

118. Mənfəət və rentabelliği zamanı hansı məlumatlardan istifadə olunur?

- A) Mühasibat və statistik hesabat məlumatlarından
- B) Maliyyə nəticələri məlumatlarından
- C) Müəssisə balansının məlumatlarından
- D) Balans mənfəəti hesabından
- E) Operativ - texniki məlumatlarından

119. Planlaşdırma, uçot, təhlil və hesabat işlərində tikinti işlərinin həcmi xarakterizə edən göstəricilər hansılardır?

- A) Material, şərti - natural və dəyər göstəriciləri
- B) Maya dəyər göstəriciləri, əmək göstəriciləri, balans göstəriciləri
- C) İstehlak dəyər göstəriciləri, natural göstəricilər
- D) Statistik göstəriciləri, dəyər göstəriciləri
- E) Mənfəət göstəriciləri, natural göstəriciləri

120. Oyun nəzəriyyəsi üsuldan harada istifadə olunurdu?

- A) Tərəflər arasında ziddiyyətin həll edilməsində
- B) Xidmətin keyfiyyətinin qiymətinin verilməsində
- C) Hadisəni xarakterizə edən göstəricilərin öyrənilməsi
- D) Kəmiyyət və keyfiyyət göstəricilərin öyrənilməsi
- E) Müəssisənin balansının müəyyən edilməsində

121. Pərakəndə ticarət təşkilatının təsərrüfat fəaliyyətinin maliyyə nəticələrini qiymətləndirmək üçün əsas göstəricilər hansıdır?

- A) Mənfəətdir
- B) Dəyərdir
- C) Həcmdir
- D) Balans göstəricidir
- E) Maliyyə göstəricidir

122. Məhsulun, maya dəyərini əmələ gətirən xərcləri necə elementlər üzrə qruplaşdırılır?

- A) Beş
- B) Dörd
- C) Yeddi
- D) İki
- E) Altı

123. Seçmə üsulundan istifadə nə kimi əhəmiyyət kəsb edir?

- A) Təhlil seçilməsində üçün səciyyəvi göstəricilərin seçilməsində
- B) Təhlil işlərində səmərəli göstəricilərin seçilməsi
- C) Təhlil işlərində lazım olan ehtiyacların seçilməsi
- D) İstehlak dəyər və dəyər göstəricilərin seçilməsi
- E) Planlaşdırma işlərində ən məqsədə uyğun göstəricilərin seçilməsi

124. Mənfəətdən vergilərin plana nisbətən artması və azlmasına hansı amil təsir göstərir?

- A) Vergitutulan mənfəət məbləğinin dəyişməsi, vergi dərəcələrinin dəyişməsi
- B) Verginin həcmnin dəyişməsi
- C) Vergitutulan maya dəyər məbləğinin dəyişməsi, vergi dərəcəsinin dəyişməsi
- D) Vergitutmanın istehlak dəyər məbləğinin dəyişməsi
- E) Vergitutmanın xalis mənfəətinin dəyişməsi

125. İqtisadi ədəbiyyatlarda ,həm də mühasibat uçotu və iqtisadi təhlil sistemində hansı kapitalla ayrılır?

- A) Aktiv və passiv
- B) Xüsusi və ümumi
- C) Sadə və mürəkkəb
- D) Passiv və ümumi
- E) Sadə və xüsusi

126. Material təchizatı hansı normalarr əsasən hesablanır?

- A) Maddi ehtiyatların sərf olunma normalarına əsasən
- B) material təchizatı resurs normalarına əsasən
- C) Ehtiyat normalarına əsasən
- D) Xüsusiləşdirilmiş normalarına əsasən

127. Sənaye müəssisələrində məhsul istehsalına məsrəflərin ümumi həcminə təsir göstərən neçə dərəcəli amillər var?

- A) Dörd
- B) İki
- C) Yeddi
- D) Beş
- E) Üç

128. Rentabellik istehsalın effektivini xarakterizə edən hansı göstəricilərə aiddir?

- A) Keyfiyyət göstəricilərinə
- B) Kəmiyyət göstəricilərinə
- C) Materila göstəricilərinə
- D) Carı göstəricilərinə
- E) Kapital qoyuluşu göstəricilərinə

129.İstehsalın texniki inkişafı və təşkilatı -texniki səviyyənin təhlili neçə mərhələdə aparılır?

- A) Üç mərhələdən
- B) Beş mərhələdən
- C) Dörd mərhələdən
- D) İki mərhələdən
- E) Altı mərhələdən

130. İstehsalın ekoloji aspektini xarakterizə edən hansı göstəricilər aid edilir?

- A) Ətraf mühitin tərkibi göstəriciləri,ətraf mühitin kəmiyyət göstəriciləri, ətraf mühitin mühafizə üzrə iş göstəriciləri.
- B) Ətraf mühitin müdafiə göstəriciləri, ətraf mühitin kəmiyyət göstəriciləri.
- C) Ətraf mühitin cari göstəriciləri, ətraf mühitin müdafiə göstəriciləri
- D) Ətraf mühitin kəmiyyət göstəriciləri, ətraf mühitin prespektiv göstəriciləri
- E) Ətraf mühitin kəmiyyət göstəriciləri, cari göstəriciləri.

131.İqtisadi təhlildə qruplaşdırma üsulunun nə kimi əhəmiyyəti var?

- A) Orta göstəricini məzmununu dərk etməyə,onun açıqlamasına imkan verir
- B) Orta göstəricinin predmetini dərk etməyə imkan verir
- C) Orta göstəricinin fəaliyyətini dərk etməyə onun aşışlanmasına imkan verir
- D) Orta göstəricinin tərkib hissəsini dərk etməyə, onun aşışlanmasına imkan verir
- E) Orta göstəricinin inkişaf səviyyəsini dərk etməyə, onun aşışlanmasına imkan verir.

132. Aşkar edilməsi üsullarına görə hansı ehtiyatlar mövcuddur?

- A) Aşkar və gizli ehtiyatlar
- B) Real və nominal ehtiyatlar
- C) Real və gizli ehtiyatlar
- D) Aşkar və xüsusi ehtiyatlar
- E) Gizli və nominal ehtiyatlar.

133. İnvestisiya qoyuluşlarının obyektlərinə görə hansı investisiyalara bölünür?

- A) Real və maliyyə ehtiyatlar
- B) Nominal və maliyyə ehtiyatlar
- C) Sadə və mürəkkəb ehtiyatlar
- D) Əmək və təbii ehtiyatlar
- E) Maliyyə və əmək ehtiyatlar

134. Öyrənilən obyektlərin əhatə dairəsinə görə təhlilin hansı növü mövcuddur?

- A) Ucdantutma təhlil, seçmə təhlil
- B) Daxili təhlil, xarici təhlil
- C) Qabaqcadan təhlil, tematik -iqtisadi təhlil
- D) Amilli təhlil, seçmə təhlil
- E) Xarici təhlil, tematik -iqtisadi təhlil

135. Əsas istehsal fondlarının hərəkəti və texniki vəziyyətinin təhlilində hansı gölərdən istifadə edilir?

- A) Ümumləşdirici və fərdi göstəricilər
- B) Natural və şərti göstəricilər
- C) Dəyər göstəriciləri
- D) Dəyər və istehlak dəyər göstəriciləri
- E) Ümumləşdirici və ideal göstəricilər

136. Fondverimi səviyyəsinin dəyişməsinə hansı amillər təsir göstərir?

- A) Obyektiv və subyektiv, ekstensiv və intensiv amillər
- B) Əmək məhsuldarlığının artım tempi amilləri
- C) Texniki və texnologiyanın inkişafı amilləri
- D) İstehsal potensialının inkişafından və subyektiv amillər
- E) Əmək məhsuldarlığının artım və tempi və avadanlıqlarının istifadə dərəcəsindən

137. Sənaye müəssisələrində əsas fondlardan effektiv istifadə olunması ən çox nədən asılıdır?

- A) Texniki vəziyyətindən
- B) Maliyyə vəziyyətindən
- C) Avadanlıqlarından
- D) Yararlıq əmsalından
- E) Fiziki köhnəlmə dərəcəsindən

138. Müəssisənin maliyyə sabitliyi nədən asılıdır?

- A) Dövrü vəsaitlərinin yaradılmasından
- B) Pul vəsaitlərinin yaradılmasından
- C) Kapital yığımının yaradılmasından
- D) Ehtiyat mənbələrinin yaradılmasından
- E) Bank ehtiyatları mənbələrinin yaradılmasından

139. İqtisadi təhlil hansı metoda əsaslanır?

- A) Dialektik dərkətmə metodu
- B) Riyazi metod
- C) Statistik metod
- D) Təhlil metod
- E) Sintez metod

140. Məhsul istehsalı və onun reallaşdırılması üzrə planların yerinə yetirilməsi nədən asılıdır?

- A) İstehsal gücündən
- B) Məhsul buraxılışından
- C) İdarəetmə sistemindən
- D) Kapital qoyuluşundan
- E) İstehsal ahəngindən

141. Təhlil işlərində hansı qruplaşdırmadan istifadə edilir?

- A) Sadə və kombinə edilmiş qruplaşdırma
- B) Mürəkkəb və kombinə edilmiş qruplaşdırma

- C) Xüsusi və ümumi qruplaşdırma
- D) Mürəkkəb və sadə qruplaşdırma
- E) Kombinəlaşdırılmış və xüsusi qruplaşdırma

142. Müasir şəraitdə investisiya bazarı neçə sahələrdə mövcuddur?

- A) Üç
- B) Dörd
- C) Beş
- D) İki
- E) Altı

143. Cari aktivlər neçə sferaya ayrılır?

- A) İstehsal sferasına və tədavül sferasına
- B) İstehlak sferasına və tədavül sferasına
- C) İstehsal sferasına və dəyər sferasına
- D) Maliyyə sferasına və bank sferasına
- E) Tədavül sferasına və istehlak sferasına

144. Gündəlik mal satışına dair faktiki informasiyalar hardan götürülür?

- A) Kassa və mal hesablarından
- B) Mühasibat uçotundan
- C) Mal hesabatlarından və operativ- texniki uçotdan
- D) Kassa və statistik uçotdan
- E) Operativ -texniki uçotdan və mühasibat uçotdan

145. İxrac əməliyyat ilə əlaqədar kommersiya xərcləri valyutadan istifadəyi görə neçə yerə ayrılır?

- A) İki
- B) Dörd
- C) Səkkiz
- D) Üç
- E) Beş

146. Firmanın xarici iqtisadi fəaliyyətinin təhlili hansı üsullarla yerinə yetirilir?

- A) Məntiqi, yaxud ənənəvi üsullar, statistik üsullar, riyazi üsullar, evsizlik üsullar
- B) Məntiqi, seçmə üsulu, şəbəkə qrafiki üsulu, qrafik üsulu
- C) Riyazi üsullar, ekspert üsulu, balans üsulu
- D) Qrafik üsulu, evsizlik üsulu
- E) Balans üsulu, statistik üsul, riyazi üsul

147. Əsas istehsal fondları, istehsal və riyazi istehsal sahəsində istifadə olunma təyinatına görə hansılardır?

- A) Sənaye istehsal təyinatlı əsas fondlar, başqa sahələrin əsas istehsal fondları, qeyri-istehsal təyinatlı əsas fondlar
- B) Köməkçi və əsas istehsal təyinatlı əsas fondlar
- C) Müəssisələrin əsas istehsal fondları, köməkçi əsas fondlar
- D) Digər sahələrin əsas istehsal fondları
- E) Qeyri- istehsal təyinatlı istehsal fondlar, müəssisənin əsas fondları

148. Şəbəkə qrafik üsulundan nə məqsədlə istifadə edilir?

- A) Ehtiyat mənbələrini meydana çıxarmaq üçün
- B) Təsərrüfat ehtiyatlardan istifadə etmək üçün
- C) İdarəetmə sistemindən istifadə etmək üçün
- D) Müəssisənin ehtiyaclarını ödəmək üçün
- E) İqtisadi təhlilin obyektlərinin səbəb -nəticə əlaqələrini formalaşdırmaq üçün

149. Dövlət büdcəsi gəlirinin böyük bir hissəsini nə təşkil edir?

- A) Mənfəət vergisi
- B) Əlavə dəyər vergisi
- C) Aksiz vergisi
- D) Tibbi sığorta vergisi
- E) Sadələşdirilmiş vergi

150. Maliyyə vəziyyətinin təhlili zamanı mühasibat balansında aktivin bütün maddələri neçə qrupda birləşdirilir?

- A) Üç
- B) Altı
- C) Beş
- D) Yeddi
- E) İki

151. Mal qrupları üzrə satışının həcmnin müəyyən olunmasında hansı üsuldən istifadə olunur?

- A) Balans əlaqələndirmə
- B) Qruplaşdırma
- C) Şəbəkə qrafiki
- D) İndeks
- E) Ekstropolyasiya

152. Pərakəndə mal dövriyyəsinin ödənişinin əsasını nə təşkil edir?

- A) Əhalinin pul gəlirləri
- B) Mal ehtiyatları
- C) İcarə məntəqələrindən daxil olmalar
- D) Banka təhvil verilən satış məbləği
- E) Yardımçı təsərrüfatlardan pul daxil olmalar

153. Tikintidə əhalinin mühüm obyektlər sırasına hansı daxildir?

- A) Kapital qoyuluşu
- B) Tikinti layihələri
- C) Maliyyə perorları
- D) Obyektin tikintisi üzrə müqavilə
- E) Alət və inventarlar

154. İqtisadiyyatın hansı sahəsində bitməmiş istehsal xüsusi yer tutur?

- A) Tikintidə
- B) Nəqliyyatda
- C) Sənayedə
- D) Ticarətdə
- E) Kənd təsərrüfatında

155. Tikinti obyektinin maliyyələşdirilməsini kim həyata keçirir?

- A) İnvestor
- B) Podratçı
- C) Binatikən
- D) Lahiyəçi
- E) Sifarişçi

156. İqtisadiyyatın hansı sahəsində ETT, istehsalın təşkili və idarə olunmasının təkmilləşdirilməsi vasitəsi ilə xərclərin daima minimuma endirilməsi zəruridir?

- A) Tikinti
- B) Nəqliyyat
- C) Sənaye
- D) Ticarət
- E) Kənd təsərrüfatı

157. Məhsul növləri üzrə ümumi məhsul planının yerinə yetirilməsi necə qiymətləndirilir?

- A) Natural ifadədə
- B) Dəyər ifadəsində
- C) Şərti -dəyər ifadəsində
- D) Şərti -natural ifadədə
- E) natural -dəyər ifadəsində

158. Hansı göstərici kənd təsərrüfatı müəssisəsinin ixtisaslaşması səviyyəsini səciyyələndirir?

- A) Əmək məsrəflərinin strukturunu
- B) Satışın həcmi
- C) İstehsalın inkişafı
- D) Əmtəəlik məhsulun həcmi
- E) Əmtəəlik məhsulun keyfiyyəti

159. Kənd təsərrüfatı müəssisəsinin ixtisaslaşması səviyyəsini qiymətləndirərkən hansı əlavə göstəricidən istifadə olunur?

- A) Ümumi məhsulun strukturunu
- B) İstehsalın ritimliyi
- C) Satışın həcmi
- D) Əmtəəlik məhsulun həcmi
- E) Əmtəəlik məhsulun keyfiyyəti

160. Hansı əlavə göstərici kənd təsərrüfatı müəssisəsinin ixtisaslaşma səviyyəsini səciyyələdirir?

A) Əkin sahəsinin strukturunu

B) Əmtəlik məhsulun həcmi

C) İstehsalın ritimliliyi

D) Əmtəlik məhsulun keyfiyyəti

E) satışın həcmi

161.İqtisadi mahiyyətinə görə tədavül xərcləri necə təsnifləşdirilir?

A) Müstəqim

B) Material

C) Əlavə

D) Köməkçi

E) Əsas

162. Ticarət təşkilatının hansı dövrriyyə vəsaitləri aid edilir?

A) Cari aktivlərlə

B) Əmlaka

C) Qısamüddətli öhdəliklərlə

D) Bitməmiş istehsala

E) İstehsal vasitələrini

163. Dövrriyyə vəsaitlərinin hansı növünə inflyasiya daha çox təsir göstərir?

A) Milli valyutada pul vəsaitləri

B) İstehsal ehtiyatları

C) Qısa müddətli maliyyə qoyuluşları

D) Debitor borcları

E) Qeyd olanların hamısı

164. Dövrriyyə vəsaitlərindən istifadənin səmərəliliyini əks etdirən göstərici hansıdır?

A) Dövrriyyə vəsaitlərinin dövrü

B) Maya dəyəri ilə cari mal ehtiyatları

C) Normativdən artıq mal ehtiyatları

D) Debitor borclarının keyfiyyəti

E) Vaxtı ötmüş borclar

165. Ticarət əməliyyatları üzrə hansı xərclər müstəqim xərclər aid edilir?

A) Satıcı və fəhlələrin əmək haqqı

B) Nəqliyyat xərcləri

C) Təşkilatın idarə heyətinin əmək haqqı

D) Hesablanmış amortizasiya

E) Material

166. Tədavül xərcləri nə ilə əlaqədardır?

A) Mal dövrriyyəsinin həyata keçirilməsi ilə

B) Vergi ilə

C) Zərər ilə

D) Cərimələr ilə

E) Malların alınması ilə

167. Ümumi gəlirə təsir göstərən amillər hansılardır?

A) Mal dövrriyyəsinin həcmi

B) Malların yeridilməsi forması

C) Təşkilatın kadrlarının hazırlıq səviyyəsi

D) Qiymət əlavəsinin mövcudluğu

E) Ticarət təşkilatının maddi-texniki bazasının səviyyəsi

168. Satışdan mənfəət necə müəyyən edilir?

A) Ümumi gəlirlə tədavül xərcləri arasında fərq kimi

B) Tədavül xərclərinin səviyyəsi kimi

C) Realizə olunmuş ticarət güzəştli məbləği kimi

D) Ümumi gəlirlə tədavül xərcləri arasında fərq kimi

E) Ümumi gəlirlə kommersiya xərcləri arasındakı fərq kimi

169. Mənfəət vergisinin köçürülməsi istiqaməti hansıdır?

A) Büdcə

B) Bank

C) Yuxarı təşkilatlar

D) Ehtiyatlar

E) Malların qiymətlərlə düşməsi üzrə itginin ödənilməsi fondu

170. Nəqliyyat təşkilatında yük dövrriyyəsinin həcminə təsir göstərən amilləri qeyd edin?

- A) Yükün orta daşınması məsafəsi
C) Avtoparkda mövcud maşınların sayı
E) Maşının ölçüləri

- B) Sərf olunmuş yanacağın miqarı
D) Sürücünün peşakarlıq səviyyəsi

171. Məhsulun maya dəyərində şərti dəyişən xərclər hansılardır?

- A) Material xərcləri
C) Kommersiya xərcləri
E) Əsas vəsaitlərin amortizasiyası

- B) İdarə heyyyətinin əmək haqqı
D) Sexlərin iqləndirilməsi xərcləri

172. İqtisadi elementlər üzrə xərclərin təsnifləşdirilməsinin əsasını nə təşkil edir?

- A) İstehsalat sərf olunan resursların eyni cinsli olması
C) Məhsulun həcmindən asılılığı
E) Xərclərin planlaşdırılması və uçotunun təşkilinin xüsusiyyəti

- B) Məsafələrin yaranma yeri
D) Xərclərin yaranma yeri və vaxtı

173. Mal ehtiyatlarından hansı böyük xüsusi çəkiyə malikdir?

- A) Anbar və pərakəndə satış təşkilatlarında
C) Məhsul saxlanmada olan mallar
E) Mal göndərən təşkilatın anbarında olan mallar

- B) Yolda olan mallar
D) Yüklənmiş mallar

174. Xidmət sahəsində hazır məhsul necə hesab olunur?

- A) Başa çatmış xidmət
C) Maliyyə tsikli mərhələsi
E) İcra mərhələsində olan xidmət

- B) İstehsal tsikli mərhələsi
D) Cari öhdəliklər

175. Ticarət avadanlıqlarının vəziyyətini qiymətləndirmək üçün istifadə olunan göstərici hansıdır?

- A) Fiziki köhnəlmə
C) Fondtutumu
E) İntensiv yüklənmə

- B) Fondverimi
D) Ekstensiv yüklənmə

176. Növünə görə pərakəndə mal dövriyyəsi necə bölünür?

- A) Əhaliyə və müəssisələrə mal satışı
C) Xırda topdan satış və sistem daxili buraxılış
E) Nağd və kreditə satış

- B) Anbar və tranzit
D) Bazar və qeyri bazar

177. Padrat tikinti təşkili ilə sifarişçilər arasında hesablaşmalar hansı qiymətlə aparılır?

- A) Müqavilə
C) Bazar
E) Smeta -dəyəri

- B) Faktiki
D) Plan

178. İqtisadiyyatın hansı sahəsinin müəssisələrində vəsaitlərin tərkibində xammal elementi yoxdur?

- A) Nəqliyyat
C) Tikinti
E) Sənaye

- B) Kənd təsərrüfatı
D) Ticarət

179. Təsərrüfat daxili nəqliyyat xərcləri hansı göstəricinin tərkib elementidir?

- A) Maya dəyəri
C) Balans mənfəəti
E) Xalis mənfəət

- B) Ümumi məhsul
D) Vergi tutulan mənfəət

180. Daşınacaq yüklərin həcmnin proqnozlaşdırılması üçün iqtisadi hesablamalarda istifadə olunan metod hansıdır?

A) Balans

C) Nisbi fərq

E) Mütləq fərq

B) Zəncivari yerdəyişmə

D) Proposional bölgü

181. Əsaas istehsal fondlarının həcmi ilə daşınmadan gəlirlər arasında əlaqə hansıdır?

A) Korrelyasiya

C) Tərs funksional

E) Dəyişən

B) Birbaşa funksional

D) Əlaqə yoxdur

182. Fondveriminin korrelyasiya əlaqəsi olmayan göstərici hansıdır?

A) Orta gəlir dərəcəsi

C) Sənişin daşımalarının həcmi

E) Əsas fondların orta illik dəyəri

B) Yüklə daşımalarının həcmi

D) Yüklə daşımalarının strukturu

183. Bütçə təşkilatlarının xərcləri necə bölünür?

A) Təşkilatın saxlanması üzrə cari xərclər və kapital qoyuluşu

B) Kassa və faktiki xərclər

C) Xeyriyyə fondunun xərcləri

D) Daşımalar, qida, təhsil xərcləri

E) Kommersiya fəaliyyətinin xərcləri

184. Bütçə təşkilatlarında iqtisadi təhlilin predmentinə nə aiddir?

A) Təsərrüfat fəaliyyəti

C) Gəlir və xərclər smetası

E) Kəmiyyət və keyfiyyət amillərinin qiymətləndirilməsi

B) Maliyyə nəticələri

D) Səbəb hadisələr təsir

185. Kəsir nədir?

A) Xərclərin gəlirləri üstələməsi

C) Gəlirlərin xərcləri üstələməsi

E) Qiymətlərin artması

B) Gəlirlər mənbələri

D) Gəlirlərin xərclərin bərabərliyi

186. Təhlilin aparılması üçün hansı informasiya növlərindən istifadə olunur?

A) Daxili (idarəetmə) və xarici (Maliyyə)

C) Tam, cari və yerli

E) Strateji, inteqral və retrospektiv

B) Marjinal və müqayisəli

D) Operativ, cari və perspektiv

187. Əmək haqqı xərcləri ilə əmək məhsuldarlığı arasında hansı əlaqə mövcuddur?

A) Əks

C) Proposional

E) Birbaşa

B) Funksional

D) Qarşılıqlı asılı

188. Resursları qeyri-bərabər istifadəsi, satışın qeyri ahəngdarlığı hansı sahəyə xasdır?

A) Kənd təsərrüfatı müəssisələrinə

C) Nəqliyyat təşkilatlarına

E) Ticarət təşkilatlarına

B) Tikinti təşkilatlarına

D) Sənaye müəssisələrinə

189. Əsas vasitələrin dövriyyəsiindən çıxması, daxil olma, əvəz olunma, artım əmsallarını necə xarakterizə edir?

A) Əsas fondların hərəkətini

B) Əsas fondların texniki səviyyəsiini

- C) Maşın və avadanlıqların yükləmə dərəcəsini
- D) Avadanlıqların yaş tərkibini
- E) Əsas fondlardan istifadənin səmərəliliyi

190. Satılmış məhsulun həcmi artırmaq üçün ilin sonuna hazır məhsul qalıqlarına baş verir?

- A) Artırılır
- B) Silinir
- C) Ötən ili səviyyəyə çatdırılır
- D) Azaldılır
- E) Dəyişdirilmir

191. Orta ümumtəhsil məktəblərinin gücü hansı göstəricilərlə səciyyələndirilir?

- A) Şagird yerlərinin sayı
- B) Şagirdlərin sayı
- C) Şagird otaqlarının sayı
- D) Doğru cavab yoxdur
- E) Müəllimlərin sayı

192. Debitor borclar necə təhlil edilir?

- A) Ayrı-ayrı öhdəliklər və məbləğlər, onun ayrı -ayrı növləri üzrə
- B) Kreditor borcu üzrə müqayisə
- C) Düzgün cavab yoxdur
- D) Miqdar üzrə
- E) Ayrı-ayrı öhdəlik və vergiyi cəlb olunmuş məbləğ üzrə

193. Büdcədənkinar vəsaitlərin xərclənməsi hansı formada həyata keçirilir?

- A) Büdcədənkinar vəsaitlərin təsdiq olunmuş smetasına uyğun olaraq
- B) Xərclənməsi yol verilmir
- C) Bücə vəsaitləri hesabına
- D) Təşkilatın xarici ehtiyatlar hesabına
- E) Təşkilatın daxili ehtiyatlar hesabına

194. Büdcənin icrasına birbaşa nəzarəti kim həyata keçirir?

- A) Dövlət nəzarət orqanı
- B) Bütün cavablar uyğundur
- C) Dövlət icra orqanı
- D) Maliyyə Nazirliyi
- E) Vergi və xəzinadarlıq orqanı

195. Büdcə təşkilatı üçün gəlir və xərc smetası necə təsdiq olunur?

- A) Büdcə vəsaitini təsdiq edən orqan
- B) Büdcə vəsaitini bölüşdürən
- C) Büdcə vəsaitini alanlar
- D) Yerli idarəetmə orqanı
- E) Dövlət orqanı

196. Kapital xərcləri hara daxildir?

- A) Hesabat dövrünə
- B) Kəcən dövrün xərclərinə
- C) Gələcək dövrün xərclərinə
- D) Bütün variantlar düzdür
- E) Hesabat ilindən kənar

197. Əsas fondların təmir xərcləri hansıdır?

- A) Təşkilatın xərclərinə silinir
- B) Obyektin dəyəri artırılır
- C) Amortizasiya ayırmalarına əlavə edilir
- D) Ümumiyyətlə nəzərə alınmır
- E) Obyektin ilkin dəyərinə əlavə edilir

198. Büdcə təşkilatı büdcə vəsaitini necə xərcləməlidir?

- A) Ancaq təsdiq olunmuş gəlir və xərc smetasında göstərilən məqsədlər
- B) Ancaq xüsusi xərclərlə
- C) Ancaq administrativ məqsədlərə

- D) Ancaq idarəetmə heyyyətinin saxlanılmasına
- E) Ancaq xərc smetasına

199. Növbəti amillər qrupu necə mövcuddur?

- A) **İstehsal -iqtisadi,ekstensiv,müvəqqəti**
- B) Subyektiv,təbiət
- C) Sosial- iqtisadi,obyektiv,mütləq
- D) Keyfiyyət,əsas, sosial- iqtisadi
- E) Obyektiv,dəqiq,əsas

200.İqtisadi təhlil hansı prinsiplərə əsaslanır?

- A) **Dövlətçilik,elmlilik,obyektivlik,kütləvlilik,sistemlik,kompleksizlilik,operativlik**
- B)
- C) Qüyri fəallılıq, konkretlik, xüsusiyyətlik
- D) Praktiklik, seçilmiş, funksionallıq
- E) Praktiklik, təcrübəlik, qənaətcilik
- F) Aktualıq, reallıq, məhəllik

201. Aşağıdakılardan biri iqtisadi təhlilin prinsiplərinə aid edilmir?

- A) **Qeyri fəallıq, reallıq**
- B) Dövlətçilik, elmlilik
- C) Obyektivlik, elmlilik
- D) Operativlik, kütləvlilik
- E) Praktiklik, sistemlik

202. Kassa və faktiki xərclərinin təhlilinin aparılmasında üçün hansı informasiya mənbəyi hesab olunur?

- A) **Smeta xərclərinin icrası haqqında hesabat**
- B) Debitor borclarının məbləği
- C) Kreditor borclarının məbləği
- D) Büdcədən kənar vəsaitin siyahısının təsdiqi
- E) Büdcədən maliyyələşən məbləğin hərəkəti haqqında arayış

203. Büdcə ilə hesablaşma üzrə debitor borcu necə yarana bilər?

- A) **Vergi üzrə artıq ödəmə zamanı**
- B) Sığorta rüsumunun artıq ödəmə zamanı
- C) Əmlakın özəlləşdirilməsi zamanı
- D) Rəhbərliyin dəyişməsi zamanı
- E) İnvestisiyalasdırma zamanı

204. Büdcə təşkilatlarının xərc strukturu nədir?

- A) **Hər bir xərc maddəsinin ümumi xərc məbləğində xüsusi çəkisi**
- B) Xərclərin tərkibi
- C) Gəlirin və xərclərin müqayisəsi
- D) Büdcənin xərc maddələrinin hadisədən kənar ümumi xərclərdə xüsusi çəkisi
- E) Büdcə gəlirlərinin, büdcədən kənar xərclərlə müqayisəsi

205. Debitor borclarının keyfiyyət göstəricisi hansı hesab olunur?

- A) **Debitor borcların dövriyyə əmsali**
- B) Debitor borcların məbləği
- C) Debitor borcların yaranma müddəti
- D) Kreditor borcu məbləğinin artması
- E) Kreditor borclarının yaranma müddəti

206. Məhsulun keyfiyyətinin dəyişməsi digər iqtisadi göstəricilərə necə təsir edir?

- A) **Satılan məhsulun orta satış qiymətlərinin dəyişməsinə**
- B) Məhsulun keyfiyyəti aşağı düşdükcə mənfəət artır
- C) Mənfəətin keyfiyyəti yüksəldikcə zaydan itkilərin sayı artır
- D) Məhsulun keyfiyyəti artdıqca işçilərin orta əmək haqqıda artır.
- E) Buraxılan məhsulun keyfiyyəti yüksəldikcə müəssisənin gəlirləri dəyişir.

207. Məhsul istehsalına təsir edən əsas amillərin keyfiyyət xarakteristikası hansılardır?

- A) Fonverimi, əmək məhsuldarlığı, material verimi
- B) Xammal materialın tərkibində olan dəyişiklik
- C) Maliyyə resursları ilə təmin olunma səviyyəsi
- D) Məhsul satışı həcmində olan dəyişiklik
- E) Müəssisənin təşkilat -texniki səviyyəsində dəyişiklik

208. Hansı göstərici əmtəəlik məhsulu ümumi məhsuldan fərqləndirilir?

- A) Bitməmiş istehsal qalıqları
- B) Debitor borcları
- C) Gələcək dövrlərin xərcləri
- D) Satılmamış hazır məhsul qalıqları
- E) Dövrün əvvəlinə mal qalıqları

209. Əsas vəsaitlərin qalıq dəyərinin onların ilkin dəyərinə nisbəti nəyi xarakterizə edir?

- A) Əsas fondların yararlıq əmsalını
- B) Əsas fondların fondtutumunu
- C) Əsas fondların fondverimini
- D) Əsas fondla silahlanmasını
- E) Əsas fondların köhnəlməsi əmsalını

210. İqtisadiyyatın aqrar sektorunun aparıcı qüvvəsi nədir?

- A) Çoxsahəli aqrobirliliklər
- B) Səhmdar cəmiyyəti
- C) Kollektiv fermer təsərrüfatı
- D) Pilot təsərrüfat
- E) Fərdi fermer təsərrüfat

211. Təhlil prosesində satışın mövsümlüyü necə müəyyən olunur?

- A) Ümumi inkişaf meyli ilə
- B) Ritimlik dərəcəsi ilə
- C) Pərakəndə satışın strukturu ilə
- D) Satış formaları ilə
- E) Malların çeşidi ilə

212. Malların strukturun təhlili nəyi nəzərdə tutulur?

- A) Hər bir mal qrupunun xüsusi çəkisi
- B) Stasionar müəssisələrin payının müəyyən olunması
- C) Səyyar ticarət vasitələrinin xüsusi çəkisi
- D) katoloq üzrə mal satışının xüsusi çəkisi
- E) Kiçik topdan satışın xüsusi çəkisi

213. Texniki- iqtisadi təhlil, proqnozlaşdırma, planlaşdırma, maliyyə hesablamalar, sxemlər, maketlər hara daxil edilir?

- A) Obyektin tikintisi üzrə layihəyə
- B) Obyektin tikintisi üzrə müqaviləyə
- C) Təhlilin informasiya mənbəyinə
- D) Podrat müqaviləsinə
- E) Təşkilatın biznes planına

214. Heyvandarlıq məhsullarının əmtəəlik səviyyəsi necə müəyyən olunur?

- A) Faiz ifadəsində əmtəəlik məhsulun ümumi məhsula nisbəti kimi
- B) Faiz ifadəsində bitməmiş istehsalın əmtəəlik məhsula nisbəti kimi
- C) Faiz ifadəsində əmtəəlik məhsulu bitməmiş istehsala nisbəti kimi
- D) Faiz ifadəsində ümumi məhsulun əmtəəlik məhsula nisbəti kimi
- E) Faiz ifadəsində ümumi məhsulun satılmış məhsula nisbəti kimi

215. 100 hektar sahəyə düşən mal- qaranın sayı necə səciyyələndirilir?

- A) Kənd təsərrüfatı müəssisəsinin intensivləşməsi səviyyəsini
- B) Kapitaldan istifadənin səmərəliliyi səviyyəsini
- C) heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsi
- D) Birkiçilik məhsullarının maya dəyəri səviyyəsini

E) İşçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini

216. Dövriyyə vəsaitinin rentabelliği necə hesablanır?

- A) Təşkilatın məfəətinin dövriyyə vəsaitinin orta dəyərində nisbəti kimi
- B) Mal ehtiyatlarının mal dövriyyəsinə nisbəti kimi
- C) Orta mal ehtiyatının bir günlük mal dövriyyəsinə nisbəti kimi
- D) Dövriyyə vəsaitlərinin bir günlük mal dövriyyəsinə nisbəti kimi
- E) Təşkilatın məfəətinin mal dövriyyəsinə nisbəti kimi

217. Topdan baza tərəfindən mal göndərişi üzrə mühüm göstərici hansıdır?

- A) Mal dövriyyəsinin ümumi həcmində bazar fondunun payı
- B) Topdan ticarətin təşkili
- C) Topdan ticarət bazasının maddi- texniki bazasının vəziyyəti
- D) Anbar təsərrüfatının vəziyyəti
- E) Anbar və tranzit mal dövriyyəsinə nisbəti kimi

218. Avtomobillərin xəttə buraxılması əmsalına təsir göstərən amillər hansılardır?

- A) Təşkilat səbəbdən başlayan malların davamiyyəti
- B) Daşınan yükün həcmi
- C) Sərf olunmuş yanacağın miqdarı
- D) Maşının ölçülər
- E) Avtoparkda mövcud maşınların sayı

219. Hansı əlamətə görə xərclər dəyişən və sabit xərclərə bölünür?

- A) Məhsulun həcmində dəyişməsinə, münasibətlərinə görə
- B) İstehsal prosesində iştirakından asılılığına görə
- C) Məhsulun maya dəyərində daxil olmasına görə
- D) Xərclərin keyfiyyətinə görə
- E) Xərclərin yaranma yerinə görə

220. Mal ehtiyatları nəyin əsası hesab olunur?

- A) Xüsusi dövriyyə vəsaitlərinə tələbatın hesablanması
- B) Malların daxil olmasının ritimliliyinin qiymətləndirilməsinin
- C) Satışın strukturunun dəyişməsinin mümkünlüyünün
- D) Yatıb qalmış satılmayan malların həcmində müəyyən olunmasının
- E) Tələb olunmayan malların həcmində olunmasının

221. İşlək ehtiyatlar hansıdır?

- A) Mal ehtiyatları normasının tərkib elementidir
- B) Mal itgisinin tərkib elementidir
- C) Mallara tələbatın artmasını əks etdirir
- D) Tədavül xərclərinə əlavədir
- E) Malların keyfiyyətinin yüksəlməsini əks etdirir

222. Bir ticarət işçisinə düşən ortaillik mal dövriyyəsinin həcmində nə təsir göstərir?

- A) Mal dövriyyəsinin həcmi, quruluşu, işçilərin sayı
- B) İşçilərin sayı, mal ehtiyatlarının həcmi, malların satış forması
- C) Mal dövriyyəsinin həcmi, quruluşu, işçilərin orta əmək haqqı
- D) İşçilərin sayı, malların qiyməti, mal ehtiyatlarının həcmi
- E) Malların qiyməti, malların miqdarı, malların keyfiyyəti

223. Daşımaların maya dəyəri üzrə planın yerinə yetirilməsinin ümumi xarakteristikasını nə əks etdirir?

- A) 1 manat gəlirə düşən xərclərin məbləği
- B) 1 manatlıq daşımaya düşən xərclərin məbləği
- C) 1 manat gəlirə düşən dəyişən xərclərin məbləği

- D) 1 manat gəlirə düşən sabit xərclərin məbləği
- E) Xidmətin 1 manatına düşən xərclərin məbləği

224. Verilənlərdən hansı nəqliyyat sahəsinin vəziyyətini müəyyən edən xarici amillərə aid deyil?

- A) Müəyyən nəqliyyat vasitələri tərəfindən daşımaların sürəti
- B) İstehsal əlaqələrinin ixtisaslaşdırılmasının inkişafı
- C) Təbii- iqlim
- D) Sənaye və digər sahələrin müəssisələrin xammal və istehsal mənbələrinə yaxınlığı
- E) Regionlar üzrə məhsuldar qüvvələrin yerləşməsi xüsusiyyətləri

225. Avtonəqliyyat təşkilatında səyyar heyət parkının işinin nəticələri necə qiymətləndirilir?

- A) Texniki -istismar göstəricilər sisteminin əsasında
- B) Ümumi, fərdi və kəmiyyət göstəricilər sistemi əsasında
- C) Əsas köməkçi və kəmiyyət göstəricilər sistemi əsasında
- D) Ümumi, inteqral, fərdi göstəricilər sistemi əsasında
- E) İnteqral və fərdi göstəricilər sistemi əsasında

226. Hansı amil tikinti materiallarının sərf olunmasına birbaşa təsir göstərir?

- A) Əmək məhsuldarlığının dəyişməsi
- B) İşçilərin ixtisasının dəyişməsi
- C) Tikinti materiallarının keyfiyyətinin dəyişməsi
- D) Zay məhsulun həcmi
- E) Materialların saxlanması nəzarətin təşkili səviyyəsi

227. Müqayisə olunan torpaq necə hesablanır?

- A) Hər bir növ əkin sahəsinin torpağın balans hasilinin 100-ə nisbəti kimi
- B) 1 hektara orta xərclərin 1 hektardan məhsul çıxımının nisbəti kimi
- C) 1 hektardan məhsul çıxımının 1 hektara nisbəti kimi
- D) Hər bir əkin sahəsinin istehsal olunmuş məhsulun dəyərində hasili kimi
- E) Hər bir əkin sahəsinin 1 hektara xərclərə hasili kimi

228. Əsas işçilərin sayı üzrə planın əsaslandırılmasına nə aiddir?

- A) Hesabat dövrünün məhsulunun əvvəlki dövrlərə müqayisəsi
- B) Təsdiq olunmuş ştata cədvəlinə uyğunluq dərəcəsi
- C) Plan dövründə işə çıxma günlərinin miqdarına əsasən
- D) Bir işçinin orta iş gününün müddətinə əsasən
- E) Orta illik plan tələbatı üzrə işçilərin sayı

229. Tikintidə kapital qoyuluşunun ümumi və ya mütləq, maliyyə- iqtisadi səmərəliliyi necə hesablanır?

- A) Xalis məhsul artımının həmin artımı təmin edən kapital qoyuluşuna nisbəti kimi
- B) Xalis mənfəətinin artımının balans mənfəətinə nisbəti kimi
- C) Xalis mənfəət artımının tikinti - quraşdırma işlərinin həcmində nisbəti kimi
- D) Kapital qoyuluşunun xalis və ya ümumi məhsulun artım məbləğinə nisbəti kimi
- E) Balans mənfəətinin artımının kapital qoyuluşunun həcmində nisbəti kimi

230. Təbii -iqlim şəraitində ilk növbədə nə asılıdır?

- A) Kənd təsərrüfatı müəssisələrinin fəaliyyətinin nəticələri
- B) Tikinti təşkilatlarının fəaliyyətinin nəticələri
- C) Nəqliyyat təşkilatlarının fəaliyyətinin nəticələri
- D) Sənaye müəssisələrinin fəaliyyətinin nəticələri
- E) Ticarət təşkilatlarının fəaliyyətinin nəticələri

231. Həyat mərhələsinin vəziyyəti üzrə kənd təsərrüfatı sahəsi necə səciyyələndirilir?

- A) Artan, stabil, mərhələli
- C) Sabit, qeyri – sabit, böhranlı
- E) Artan, böhranlı, innovasiyalı

- B) Sabit, qeyri – sabit, inkişaf edən
- D) Mərhələli, investisiyalı, innovasiyalı

232. Kənd təsərrüfatı müəssisəsinin istehsal daxili strukturlarının ölçüsünü əks etdirən natural göstəricilərə nə aiddir?

- A) İşçilərin sayı, torpaq sahəsi, heyvanların sayı
- C) Mənfəət, maya dəyəri, rentabellik
- E) Heyvanların tikintilərlə və yemlə təmin olunması
- B) Torpağın tərkibi, məhsuldarlığı
- D) Əmək məhsuldarlığı, fondverimi

233. Məhsul yığımının faktiki həcmi necə hesablanır?

- A) Faktiki əkin sahəsinin faktiki məhsuldarlığa nisbəti kimi
- B) Faktiki məhsuldarlığın plan üzrə əkin sahəsinə nisbəti kimi
- C) Plan üzrə əkin sahəsinin plan üzrə məhsuldarlığa nisbəti kimi
- D) Faktiki əkin sahəsinin hasilı kimi
- E) Faktiki məhsuldarlığa faktiki əkin sahəsinə nisbəti kimi

234. Qeyri -maddi aktivlərdən istifadədən son səmərə nə ilə səciyyələnir?

- A) Təsərrüfat fəaliyyətinin ümumi nəticələrinin yaxşılaşması
- B) Digər satışdan mənfəətin azalması
- C) Məhsul istehsalına xərclərin azalması
- D) Müəssisənin ödəmə qabiliyyətinin yüksəlməsi
- E) Məhsulun keyfiyyətinin yaxşılaşması

235. Sənaye müəssisələrinin təsərrüfat fəaliyyəti təhlilinin obyektı hansılardır?

- A) Müəssisənin təchizat, istehsal, satış, məsrəf, mənfəət və maliyyə vəziyyəti
- B) Müəssisənin təşkilat quruluşunun öyrənilməsi
- C) Müəssisənin fəaliyyəti ilə əlaqədar olaraq qərar və göstəricilərin hazırlanması
- D) Müəssisənin hesablama əməliyyatlarının məqsəd uyğunluğu
- E) Müəssisənin digər müəssisələr ilə kooperativləşməsi məsələləri

236. Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir?

- A) İstehsal resurslarının keyfiyyəti və onlardan istifadə səviyyəsi
- B) Zay məhsulların xüsusi çəkisinin artıb -azalması
- C) Yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrlarının mövcudluğu
- D) Texnoloji kadrların, ustaların, fəhlələrin işə davamiyyəti
- E) Əmtəəlik məhsulun strukturunun dəyişməsi.

237. Müəssisənin fəaliyyətinin iqtisadi cəhətdən təhlil etmək üçün informasiya mənbələri hansılardır?

- A) Mühəsibat uşotu və hesabatı, maliyyə hesabatı, məlumatları, audit yoxlamalarının nəticələri
- B) Kooperativləşsən müəssisələrlə bağlanmış müqavilələr
- C) Müəssisənin sosial- iqtisadi həyatına aid görülmə işlər
- D) İşçi və qulluqçulardan müəssisənin fəaliyyətinə aid toplanmış sorğu materialları
- E) Müəssisənin fəaliyyəti ilə əlaqədar istehsal müşavirələrinin və istehsalat müşavirələrinin qərarları

238. Məhsul istehsalına təsir edən kəmiyyət tərəfləri hansılardır?

- A) Əsas istehsal fondları, əmək ehtiyatları və xammal -materialla təmin olunma
- B) Məhsul istehsalı ilə əlaqədar biznes plan göstəricilərinin qeyri -reallığı
- C) İşçi heyətinin tərkibində olan dəyişiklik
- D) enerji təchizatının müntəzəm sürətdə pozulması
- E) Anbarda olan xammal – materialların normativə uyğun olmaması

239. Məhsul istehsalına təsir edən əsas amillərin keyfiyyəti hansılardır?

A) İstehsal avadanlıqlarının məhsuldarlığı, əmək məhsuldarlığı və material məsrəfi normasına əməl olunması

B) Xammal – materialın tərkibində olan dəyişikliklər

C) maliyyə resursları ilə təmin olunma səviyyəsi

D) Müəssisənin təşkilat – texniki səviyyəsində olan dəyişiklik

E) Məhsul satışı həcmində olan dəyişiklik

240. Məhsul satışının həcminə təsir göstərən amillər hansılardır?

A) Məhsul istehsalının həcmənin dəyişməsi, ilin əvvəlinə və sonuna yolda olan məhsul qalıqlarının dəyişməsi.

B) Məhsulun strukturunda dəyişikliklər

C) Satışa göndərilən məhsulların alıcıya çatdırılması

D) Məhsulun keyfiyyətində olan dəyişikliklər

E) Məhsul satışı ilə əlaqədar bağlanmış müqavilələrin və öhdəliklərin yerinə yetirilməsi

241. İşlək kapitalın mahiyyəti nədir?

A) Pul vəsaitləri çıxmaqla təşkilatın dövrü aktivləri və qısamüddətli öhdəlikləri arasında fərkdir

B) Təşkilatın cari aktivləridir

C) Təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərkdir

D) Cari aktivləri və aktivlərin dəyəri arasındakı fərkdir

E) Məcmui aktivlər və cari aktivlər arasında fərkdir

242. Qeyri-istehsal sferasında materialların funksiyasının vacibliyi necə hesab olunur?

A) Təşkilatın balansında materiallardan istifadə normaları üzrə nəzərə alınır

B) Material vəsaitinin tətbiq olunmuş siyahısına görə

C) Materiallardan normaları üzrə tam istifadə olunur

D) Material və onlardan istifadə nəzərə alınır

E) Materiallar bir neçə dəfə dövr edir

243. Aktivlərin rentabelliği nəyi səciyyələndirir?

A) Təşkilatın əmlakına kapital qoyuluşunun gəlirliyini

C) Cari likvidliyi

E) İşgüzar fəallığı

B) Kapitalın strukturunu

D) Bazar sabitliyini

244. Təşkilatın fəaliyyətinin maliyyə nəticələrinin qiymətləndirilməsinin ümumləşdirilmiş göstəriciləri hansılardır?

A) Mənfəət

C) Maya dəyəri

E) Əməliyyat

B) Rentabellik

D) Satışdan kənar mənfəət

245. Əsas istehsal fondlarından istifadə edilməsinin səmərəliliyi hansı göstəricilər sistemi ilə səciyyələnir?

A) Ümumi və xüsusi

C) Mütləq və nisbi

E) Kəmiyyət və keyfiyyət

B) Daxili və xarici

D) Aktiv və passiv

246. Ortaqünlük məhsul buraxılışının ortaqünlük istehsal gücünə nisbəti necə adlanır?

A) İntensiv -yüklənmə əmsali

C) Ekstensiv yüklənmə əmsali

E) Fondverimi əmsali

B) İntegral əmsal

D) Fondtutumu əmsali

247. Vergitutulan mənfəət məbləğinə hansı amillər təsir göstərir?

A) Balans mənfəəti, mütləq maliyyə ödəmələri

B) Satışın maya dəyəri

C) ƏDV və aksizlər

D) Vergi güzəştləri, kommersiya xərcləri

E) Əmək haqqı xərcləri, vergi məbləği

248. Kommersiya və inzibati xərclər necə örtülür?

A) Ümumi mənfəət hesabına

B) Vergitutulana qədər mənfəət hesabına

C) Satışdan mənfəət hesabına

E) Satışdan kənar mənfəət hesabına

249. Satışda pul gəlirində material məsrəflərinin payı nəyi göstərir?

A) Məhsulun materialtutumunu

B) Məhsulun əməktutumunu

C) Məhsulun məsrəftutumunu

D) Material resurslarının veimini

E) Əmək resurslarından istifadə səviyyəsini

250. Kimlər kompleks iqtisadi təhlildən istifadə edirlər?

A) Müəssisənin rəhbəri

B) Jurnalistlər

C) Vergi müfəttişi

D) Mal göndərənlər

E) Kommersiya bankının kreditləşdirmə şöbəsinin mütəxəssisi

251. İstehsal funksiyası dedikdə nə başa düşülür?

A) Nəticə və istehlak olunan resurslar arasında asılılıq

B) İstehsal proseslərinin intensivləşdirilməsi

C) Əmək məhsuldarlığının aşağı düşməsi

D) Əmək məhsuldarlığının yüksəldilməsi

E) Əmək məhsuldarlığı və əməyin fondla silahlanması arasında asılılıq

252. İstehsal həcmnin optimallaşdırılması, məsrəflərin aşağı salınması və mənfəətin artırılması üzrə istifadə olunmamış imkanları necə adlandırırlar?

A) Ehtiyatlar

B) Səmərəliliyin göstəriciləri

C) Təsərrüfat fəaliyyətinin nəticələri

D) Amillər

E) Müəssisə fəaliyyətində və onun strukturu bölmələri

253. Hansı göstərici statistik göstərici hesab olunur?

A) Qiymət indeksi

B) Əmək məhsuldarlığı

C) Mal dövriyyəsinin strukturu

D) Mənfəətin həcmi

E) Monatla ifadə olunmuş göstəricilər

254. İqtisadi təhlilin nəzəri əsasını nə təşkil edir?

A) İqtisadi nəzəriyyə

B) Statistika

C) Müəssisənin iqtisadiyyatı

D) Mühəsibat uçotu

E) Fəlsəfənin dərk etmə nəzəriyyəsi

255. İqtisadi təhlilin aparılmasının mühüm şərti nədən ibarətdir?

A) Göstəricilərin müqayisəliliyi

B) Göstəricilərin proporsionallığı

C) Göstəricilərin qarşılıqlı asılılığı

D) Göstəricilərin səmərəliliyi

E) Göstəricilərin keyfiyyətə müxtəlifliyi

256. Öyrənilən obyektlərin əhatə olunmasına görə təhlilin növü hansıdır?

- A) Tam və seçmə
- B) Kompleks və müqayisəli
- C) Sahələr və sahələrarası
- D) Amilli və diaqnostik
- E) Təsərrüfatdaxili və təsərrüfatarası

257. Vaxt əlamətinə görə iqtisadi təhlilin hansı növü fərqlənir?

- A) Operativ, qabaqcadan, sonradan
- B) Aylıq, rüblük, illik
- C) Perspektiv, on günlük, illik
- D) Marjinal, diaqnostik, operativ
- E) Kompleks, tematik, cari

258. İfadə edilmə üsulu üzrə göstəricilər necə bölünür?

- A) Mütləq və nisbi
- B) Kəmiyyət və keyfiyyət
- C) Kompleks və tematik
- D) Daxili və xarici
- E) Sadə və mürəkkəb

259. Mütləq göstəricilər hesablanma qaydasından asılı olaraq necə fərqlənir?

- A) İntervallı, ani, orta xronoloji
- B) Birbaşa və dolay
- C) Orta xronoloji, birbaşa və dolay
- D) Sadə və mürəkkəb
- E) İntervallı, ani, sadə və mürəkkəb

260. Sistemli təhlil metodunun nəzəri əsası nədir?

- A) Dialektika
- B) Proqnozlaşdırma
- C) Tənzimləmə
- D) Planlaşdırma
- E) İnduksiya

261. Müəssisədə iqtisadi təhlilin informasiya mənbələrinə nə daxil deyil?

- A) Menecment
- B) Mühəsibat uçotu
- C) Operativ məlumatlar
- D) Statistik
- E) Biznes planlar

262. Rentabellik göstəricilərini hesablamaq üçün sürətdə hansı göstəricilərdən istifadə etmək olmaz?

- A) Satışın tam maya dəyərini
- B) Balans mənfəəti
- C) Xalis mənfəət
- D) Gəlirlik
- E) Satışdan alınan mənfəət

263. ƏDV hansı mənbədən ödənilir?

- A) Məhsul satışından əldə olunan gəlirdən
- B) Xalis mənfəətdən
- C) Ümumi mənfəətdən
- D) Marjinal mənfəətdən
- E) Vergitutulan mənfəətdən

264. Xalis mənfəət necə yönəldilir?

- A) İstehsalın inkişafına, ehtiyat fonduna
- B) İnzibati xərclərinin örtülməsinə
- C) Mənfəət vergisinin ödənilməsinə
- D) İtkilərin örtülməsinə
- E) Kommersiya xərclərinin örtülməsinə

265. Satışdan mənfəətin amilli təhlil zamanı nə nəzərə alınır?

- A) Ödəniləcək faizlər
- B) Məhsulun maya dəyəri
- C) Satılmış məhsulun faktiki həcmi
- D) Məhsul vahidinin qiyməti
- E) Satılmış məhsulun nomenklaturası

266. İnflasiyanın tempi necə ölçülür?

- A) Qiymət indeksinin köməyi ilə
- C) Tələb indeksin köməyi ilə
- E) Məhsul həcmnin səviyyəsinin köməyi ilə

- B) Təklif indeksinin köməyi ilə
- D) Satış indeksin köməyi ilə

267. Təşkilatın münfəət və zərər haqqında hesabatının məlumatları əsasında hansı göstərici hesablanır?

- A) Satışın rentabelliği
- C) Kapitalı rentabelliği
- E) İstehsalın rentabelliği

- B) Aktivlərin rentabelliği
- D) İnvestisiyanın rentabelliği

268. Aktivlərin rentabelliği nin amilli təhlilində hansı metoddan istifadə olunur?

- A) Mütləq fərq
- C) İnteqral
- E) Balans

- B) qruplaşdırma
- D) Orta həndəsi

269. Maya dəyərinin tərkibi ən yüksək xüsusi çəkiyə malik olan xərclər hansıdır?

- A) Material xərcləri
- C) İdarəetmə xərcləri
- E) Ümumtəsərrüfat xərcləri

- B) Əmək haqqı xərcləri
- D) Ümumistehsal xərcləri

270. Məhsulun konkret növlərinin maya dəyərində bilavasitə aid edilə bilən xərclər hansıdır?

- A) Birbaşa xərclər
- C) Ümumtəsərrüfat xərclər
- E) Dolaylı xərclər

- B) Ümumistehsal xərclər
- D) Ümum xərclər

271. Məhsulun istehsalı və satış həcmindən bilavasitə asılı olmayan xərclər hansıdır?

- A) Şərti sabit xərclər
- C) Şərti dəyişən xərclər
- E) Dolaylı xərclər

- B) İdarəetmə xərclər
- D) Birbaşa xərclər

272. Dövriyyə vəsaitlərinin tərkibini nə təşkil edir?

- A) Xammal, əsas material, yarımfabrikatlar
- C) Debitor borclar
- E) Xüsusi kapital

- B) İş maşınları və avadanlıqları
- D) Borc kapitalı

273. Hansı göstərici dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini necə əks etdirir?

- A) Dövriyyə vəsaitlərinin dövrəni əmsalı
- C) Dövriyyə vəsaitlərinin təhkim olunması əmsalı
- E) Dövriyyə vəsaitlərinin orta illik əmsalı

- B) Ehtiyatların həcmi
- D) Mənfəət

274. Verilənlərdən hansı xüsusi kapitalın tərkibinə daxil edilmir?

- A) Gələcək dövrlərin gəlirləri və gələcək xərclər üzrə ehtiyatlar
- B) Ötən illərin bölüşdürülməmiş mənfəəti
- C) Əlavə kapital
- D) Məqsədli maliyyələşdirmə və daxil olmalar
- E) Əlavə xərclər üzrə mənfəət

275. Mühasibat hesabına olan ümumi tələblər hansıdır?

- A) Möhtəbərlik, tamlıq, əhəmiyyətlik
- C) Operativlik, dinamiklik

- B) Müqayisəli olması, operativlik
- D) Dinamiklik, müqayisəlilik

E) Möhtəbərlik , operativlik

276.Dövryyə göstəriciləri necə səciyyələndirilir?

A) İşgüzar aktivliyi

C) Bazar sabitliyini

E) Ödəmə qabiliyyətini

B) Kredit qaytarma qabiliyyəti

D) Gəlirliliyi

278.Prespektiv təhlildən necə istifadə olunur?

A) Proqnoz idarəetmə üçün

C) Situasiyalı idarəetmə üçün

E) Taktiki idarəetmə üçün

B) Retrospektiv idarəetmə üçün

D) Opreativ idarəetmə üçün

279. Hansı şaquli təhlil zamanı qiymətləndirilir?

A) Göstəricilərinin strukturunu

C) Göstəricilər arasında qarşılıqlı əlaqə

E) Göstəricilər üzrə nisbi kənarlaşma

B) Maliyyə nəticələri

D) Göstəricilərin dəyişməsinin dinamikası

280. Məhsul istehsalının ahəngdarlığının qiymətləndirilməsində hansı əmsaldən istifadə edilir?

A) Ahəngdarlıq əmsalı

C) Təzələnmə əmsalı

E) İstehsal güclərindən istifadə əmsalı

B) Köhnəlmə əmsalı

D) Növbəlilik əmsalı

281. Məhsulun hazırlanması üçün zəruri olan canlı əməyin miqdarını səciyyələndirən göstərici hansıdır?

A) Normativ əmək tutumu

C) Normativ xalis məhsul

E) Anbarda məhsul qalığı

B) Normativ emal dəyəri

D) Normativ maya dəyəri

282.Ümumi məhsulun həcmində əmtəəlik məhsulun payını nə bildirir?

A) Əmtəəlik əmsalı

C) Ritimlilik əmsalı

E) Məhsul tütumu əmsalı

B) Ahəngdarlıq əmsalı

D) Fondverimi əmsalı

283. Mühasibat hesabatının təhlilində istifadə olunan informasiyalar hansı tələblərə cavab verməlidir?

A) Müqayisəlilik

C) Operativlilik

E) Konfidensiallıq

B) Səmərəlilik

D) Elmi yanaşma

284. Müəssisənin xüsusi kapitalına nə aiddir?

A) Əlavə ehtiyat kapitalı

C) Hazır məhsul

E) Kassada hesablaşma və valyuta hesablarında olan pul qalıqları

B) Kreditor borclar

D) Debitor borcla

285. Maliyyələşdirmə əmsalı necə hesablanır?

A) Xüsusi kapitalın borc kapitalına nisbəti kimi

B) Borc kapitalın uzunmüddətli passivlərə nisbəti kimi

C) Borc kapitalın xüsusi kapitalla nisbəti kimi

D) Xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi

E) Xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi

286. Maliyyə təhlilinin daxili subyektlərinə nə aiddir ?

- A) Menecerlər
- C) Kreditorlar
- E) Debitorlar

- B) Səhmdarlar
- D) Mühasiblər

287. Təhlilin trend metodunun tətbiqi zamanı necə istifadə olunur?

- A) Öyrənilən amillərin dinamikası sıralarının məlumatlarından
- C) Mütləq kəmiyyətlərdən
- E) Orta kəmiyyətlərdən
- B) Normativ kəmiyyətlərdən
- D) Nisbi kəmiyyətlərdən

288. Kommersiya uçotunda ssudadan istifadəyə görə ödəniləsi məbləğ nə zaman hesablanır?

- A) Ssuda müddətinin sonunda
- C) Ssudanın ilk başlanğıcından
- E) Hər ayda
- B) İldə iki dəfə
- D) Hər rübdə

289. İlk məbləğ borcun bütün müddəti ərzində tətbiq olunan faiz dərəcəsi necə adlanır?

- A) Sadə
- C) Mürəkkəb
- E) Qarışıq
- B) Kombinləşdirilmiş
- D) Orta faiz

290. Maliyyə hesabatı təhlilinin standart üsulu hansıdır?

- A) Vertikal
- C) Korrelyasion
- E) Zəncirvari əvəz etmə
- B) Nisbi fərqlər
- D) Qrafik

291. Debitor borcları və digər dövriyyə aktivlərinə hansı aiddir?

- A) Tez realizə olunan aktivlərə
- C) Yavaş realizə olunan aktivlərə
- E) Heş realizə olunmayan aktivlər
- B) Gec realizə olunan aktivlərə
- D) Artıq realizə olunmuş aktivlərə

292. Əmək ehtiyatlarında nisbi göstəriciyə hansı aiddir?

- A) İşdən çıxma əmsalı
- C) İdarəetmə heyəti
- E) Şagirdlərin sayı
- B) İşçilərin sayı
- D) Fəhlələrin sayı

293. İqtisadi təhlilin ənənəvi üsullar qrupuna hansılar daxildir?

- A) İndeks üsulu
- C) Korrelyasion- regression təhlil
- E) Diskontlaşma üsulu
- B) Diferensial hesablanma üsulu
- D) Xətti proqnozlaşdırma üsulu

294. Yaranmış bazar vəziyyətinin öyrənilməsinə və qiymətləndirilməsinə nə əhatə edir?

- A) Marketing
- B) Audit
- E) Menecment
- B) mühasibat uçotu
- D) Statistika

295. Marketing təhlilinin məqsədinə nə aiddir?

- A) Daxili və xarici bazarın öyrənilməsi
- C) Avadanlığın texniki vəziyyətinin
- E) Material təchizatının öyrənilməsi
- B) Əmək ehtiyatlarını öyrənilməsi
- D) Maliyyə nəticələrinin öyrənilməsi

296. Rəqabət qabiliyyətinin təhlili məhsulun həyat silsiləsində aparılma qaydası hansıdır?

- A) Fasiləsiz və sistematik
- B) Hər gün dövrün sonunda

- C) Hər həftə dövrün əvvəlində
- E) Aylıq,dövrün sonunda

D)İldə bir dəfə,operativ

297.Material tutumunu və materail verimini hesablamaq üçün istifadə olunan göstəricilər hansıdır?

A) Material xərcləri,məhsulun həcmi

B) Materialın dəyəri,material miqdarı C)

Məhsulun dəyəri,Məhsulun miqdarı

D) Material xərcləri,İşçilərin sayı

E) Materialın həcmi,işçilərin sayı

298.Material ehtiyatlarının ayrı-ayrı elementlərindən istifadə edilməsini nə səciyyələndirir?

A) Xüsusi göstəricilər

B) Ümumi göstəricilər

C) Nisbi göstəricilər

D) Daxili göstəricilər

E) Mütləq göstəricilər

299. Materialveriminə təsir edən amillər hansılardır?

A) Məhsulun həcmi və sərf olunan xammal-materialın həcmi

B) materialın keyfiyyəti və qiyməti

C) Məhsulun keyfiyyəti

D) Texniki və texnoloji amillər

E) Satışda əldə olunan pul gəliri

300. Fondverimi,fondtutumu,fondların rentabelliği nəyi xarakterizə edir?

A) Əsas fondlardan istifadənin səmərəliliyini

B) Əsas fondların hərəkətini

C) Əsas fondların texniki vəziyyətini

D) Avadanlıqların yaş tərkibini

E) maşın və avadanlıqların yüklənməsi dərəcəsini.

